

TEST: 3442#01#Q15#01#300QIYABI

Test	3442#01#Q15#01#300qiyabi
Fənn	3442 - Yeyinti sənaye məhsullarının standartlaşdırılması və sertifikatlaşdırılması
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	300
Keçid balı	156 (52 %)
Suallardan	300
Bölmələr	51
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 0101

Ad	0101
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒

Sual: Azərbaycan Respublikasının "Standartlaşdırma haqqında" qanunu neçənci ildən qüvvəyə minmişdir? (Çəki: 1)

- ☐ 1991.
- ☐ 1993.
- ☐ 1994.
- ☐ 1995.
- ☒ 1996.

Sual: Standartların növlərinə aid olmayanı göstərin. (Çəki: 1)

- ☐ əsasverici standartlar.
- ☐ məhsul, xidmət üçün standartlar.
- ☐ proseslər üçün standartlar.
- ☐ nəzarət metodları üçün standartlar.
- ☒ kompleks standartlar.

Sual: Beynəlxalq standartlaşdırma günü" hansıdır? (Çəki: 1)

- ☐ 16 aprel.
- ☐ 8 oktyabr.
- ☒ 14 oktyabr.
- ☐ 16 oktyabr.
- ☐ 25 sentyabr.

Sual: .Dövlət reyestrlərinin aparılması Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir? (Çəki: 1)

- ☒ fəaliyyət sahələri və göstərilən xidmətlər
- ☐ Sənaye sahəsi və göstərilən xidmətlər
- ☐ Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- ☐ Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər

☐ Standartlaşdırma üzrə göstərilən xidmətlər

Sual: Beynəlxalq və Dövlətlərarası standartların Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq qaydaları nə vaxt təsdiq edilmişdir? (Çəki: 1)

- ☒ 22 noyabr 1988
 - ☐ 22 noyabr 1990
 - ☐ 22 dekabr 1989
 - ☐ 22 oktyabr 1988
 - ☐ 22 may 1888
-

Sual: Bütün müəssisələrdə dövlət standartlarının tətbiqi qaydası hansı standartlar üzrə aparılır? (Çəki: 1)

- ☒ QOST 1.20-85;AZS 1.0-96
 - ☐ QOST 1.0-96;AZS 1.20-96
 - ☐ QOST 1.2-96;AZS 1.20-96
 - ☐ AZS 1.3-96;AZS 1.4-95
 - ☐ QOST 1.30-93; AZS 1.0-96
-

Bölmə: 0102

Ad	0102
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Keçmiş SSRİ-də standartlaşdırma üzrə komitə neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☐ 1920.
- ☐ 1923.
- ☒ 1925.

- ☐ 1926.
- ☐ 1946.

Sual: Standartlaşdırmanın elmi prinsiplərini öyrənən ISO – nun hansı komitəsidir? (Çəki: 1)

- ☐ KASKO.
- ☐ İNFKO.
- ☐ PLAKO.
- ☒ STAKO.
- ☐ KOPOLKO.

Sual: Əgər standart məhsula işlənilib hazırlanırsa texniki tapşırıqda nə göstərilir? (Çəki: 1)

- ☒ Məhsulun keyfiyyətini və texniki səviyyəsinin yüksəldilməsini təmin edən əsas tələblər
- ☐ Məhsulun standartlaşmasının tələblərinə cavab verdiyini göstərən tələblər
- ☐ Məhsulun keyfiyyətinin yüksəldilməsini təmin edən tələblər
- ☐ Məhsulun texniki səviyyəsi stabilləşdirən tələblər
- ☐ Məhsulun rəqabət qabiliyyətini yüksəldən əsas tələblər

Bölmə: 0103

Ad	0103
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	0 %

Sual: Standartlaşma üzrə koordinasiya komitəsi nə vaxt harada yaradıldı? (Sürət 21.11.2014 12:21:16) (Çəki: 1)

- ☒ 1943-cü ildə Birləşmiş Millətlər təşkilatında
- ☐ 1936-cı ildə Fransada

- ☐ 1960-cı ildə Dünya ticarət mərkəzində
- ☐ 1927-ci ildə Almaniyada
- ☐ 1949-cu ildə ABŞ-da

Bölmə: 0201

Ad	0201
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Standartlaşdırma neçə üsulla həyata keçirilir? (Çəki: 1)

- ☐ 3
- ☐ 4
- ☒ 5
- ☐ 6
- ☐ 7

Sual: Standart nədir? (Çəki: 1)

- ☐ nəzarət vasitəsi.
- ☐ ölçmə vasitəsi.
- ☐ nümunə.
- ☐ eyniyyət.
- ☒ məhsulun keyfiyyət və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.

Sual: .QOST nədir? (Çəki: 1)

- ☐ milli standart.
- ☐ beynəlxalq standart.

- ☒ dövlətlərarası standart.
 - ☐ rusiya standartı.
 - ☐ regional standart.
-

Sual: Sahə standartı nədir? (Çəki: 1)

- ☒ Azərbaycan Respublikasının nazirliyi tərəfindən təsdiq olunmuş standartlar.
 - ☐ müəssisədə tətbiq olunan standartlar.
 - ☐ bütün sahələri əhatə edən standartlar.
 - ☐ milli standartlar.
 - ☐ dövlətlərarası standartlar.
-

Sual: Standartların işlənilib hazırlanmasının I mərhələsi nə ilə yekunlaşır? (Çəki: 1)

- ☐ standart layihəsi hazırlanır.
 - ☐ standart layihəsi razılaşdırılır.
 - ☐ standartın əsas bölmələri işlənilib hazırlanır.
 - ☒ texniki tapşırıq tərtib və təsdiq edilir.
 - ☐ standart layihəsi təsdiq edilir.
-

Sual: Standart layihəsi rəy üçün hansı təşkilata göndərilir? (Çəki: 1)

- ☐ sifarişçi təşkilata.
 - ☐ dövlət nəzarət orqanlarına.
 - ☐ standartın tətbiqini təşkil edən təşkilata.
 - ☐ texniki komitə üzvlərinə.
 - ☒ beynəlxalq təşkilatlara.
-

Sual: Məhsul üçün yaradılmış standartların təsir müddəti neçə ildən çox olmur? (Çəki: 1)

- ☐ 1 ildən.
- ☐ 2 ildən.
- ☐ 3 ildən.
- ☒ 5 ildən.

☐ 10 ildən.

Sual: ISO – nun ali orqanı necə adlanır? (Çəki: 1)

- ☐ şura.
 - ☐ baş şura.
 - ☐ məclis.
 - ☒ baş məclis.
 - ☐ prezident şurası.
-

Bölmə: 0202

Ad	0202
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Standart layihəsinin izahat vərəqi standartın işlənməsinin hansı mərhələsində tərtib olunur? (Çəki: 1)

- ☐ I.
 - ☒ II.
 - ☐ III.
 - ☐ IV.
 - ☐ VI.
-

Sual: Standart layihəsinin izahat vərəqi neçə bölmədən ibarətdir? (Çəki: 1)

- ☐ 4.
- ☐ 5.
- ☐ 6.
- ☒ 8.

☐ 10.

Sual: Standartın işlənilib hazırlanmasına orta hesabla neçə il tələb olunur? (Çəki: 1)

- ☐ 1 il.
☒ 1,5 il.
☐ 3 il.
☐ 5 il.
☐ 10 il.
-

Sual: Standartlaşdırmanın neçə əsas prinsipi mövcuddur? (Çəki: 1)

- ☐ 4
☐ 5
☐ 7
☐ 8
☒ 9
-

Bölmə: 0203

Ad	0203
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Texniki tapşırığın 4 - cü bəndi nəyi xarakterizə edir? (Çəki: 1)

- ☐ standart nəyə əsasən işlənir.
☐ yerinə yetirilmə müddəti.
☐ digər standartlarla qarşılıqlı əlaqəsi.
☒ standartlaşdırma obyektlərinin xarakteristikası.

☐ əsas mənbələr.

Sual: Standartların işlənilib hazırlanmasının sonuncu mərhələsi hansıdır? (Çəki: 1)

- ☐ standartın texniki tapşırığının işlənməsi.
 - ☐ layihənin rəyə göndərilməsi.
 - ☒ standartın nəşr edilməsi və yayılması.
 - ☐ standart layihəsinin təsdiqi.
 - ☐ standartın qeydiyyatı.
-

Sual: BEK – in neçə üzvlük qrupu var? (Çəki: 1)

- ☐ 2.
 - ☒ 3.
 - ☐ 5.
 - ☐ 7.
 - ☐ 10.
-

Sual: İSO – nun istehlakçıların marağının müdafiəsi komitəsi necə adlanır? (Çəki: 1)

- ☒ KOPOLKO.
 - ☐ KASKO.
 - ☐ STAKO.
 - ☐ DEVKO.
 - ☐ İNFKO.
-

Sual: İSO standartlarının işlənilib hazırlanması neçə mərhələdən ibarətdir? (Çəki: 1)

- ☐ 2.
 - ☐ 3.
 - ☐ 4.
 - ☒ 6.
 - ☐ 10.
-

Sual: İSO üzvlərinin hansı faizdən çoxu səs verdikdə beynəlxalq standartın layihəsi bəyənilmiş hesab edilir? (Çəki: 1)

- ☐ 50% - dən çoxu.
- ☐ 60% - dən çoxu.
- ☒ 75% - dən çoxu.
- ☐ 80% - dən çoxu.
- ☐ 90% - dən çoxu.

Bölmə: 0301

Ad	0301
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı bəndlərdən hansı dövlət standartlarının məcburi tələblərinə aid deyil? (Çəki: 1)

- ☐ məhsulun (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi.
- ☐ məhsulların qarşılıqlı əvəzlənməsi.
- ☐ məhsulların elm, texnika və texnologiyanın inkişafına uyğunluğu.
- ☐ ölçmələrin dəqiqliyini və vəhdətini təmin edən metroloji norma, qayda, tələb və müddəalar.
- ☒ məhsulların kompleks standartlaşdırılması.

Sual: Dövlət standartlaşdırmasının perspektiv planları hansı orqan tərəfindən təsdiq edilir? (Çəki: 1)

- ☐ Prezident aparatı.
 - ☐ Milli Məclis.
 - ☒ Nazirlər kabineti.
 - ☐ standartlaşdırma üzrə Milli orqan.
 - ☐ dövlət plan komitəsi.
-

Sual: Dövlət standartlarının adları hansı dildə yazılmalıdır? (Çəki: 1)

- ☐ milli və rus.
 - ☐ milli.
 - ☐ milli, rus, və ingilis.
 - ☒ milli və ingilis.
 - ☐ milli, rus, ingilis və alman.
-

Sual: Azərbaycan Respublikasının Dövlət standartları hansı dildə yazılmalıdır? (Çəki: 1)

- ☐ azərbaycan və ingilis.
 - ☐ azərbaycan və rus.
 - ☐ azərbaycan, rus, ingilis.
 - ☒ azərbaycan.
 - ☐ türk.
-

Bölmə: 0302

Ad	0302
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar hansı standartlardır? (Çəki: 1)

- ☐ dövlətlərarası.
 - ☐ regional.
 - ☐ hövzə.
 - ☒ beynəlxalq.
 - ☐ milli.
-

Sual: Dövlət standartlarının işlənilib hazırlanması neçə mərhələdən ibarətdir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 4
 - ☒ 5
 - ☐ 6
 - ☐ 7
-

Sual: Aşağıda verilən bəndlərdən hansı Dövlət standartlaşdırmasının illik planına aid deyil? (Çəki: 1)

- ☐ yeni dövlət standartlarının işlənilib hazırlanması.
 - ☐ sənaye məhsullarının dövlət attestasiyası.
 - ☐ standart və texniki şərtlərin tətbiqinə dövlət nəzarəti.
 - ☐ xalq təsərrüfatının metroloci təminatı üzrə tapşırıqlar.
 - ☒ elmi – tədqiqat, təjribi – konstruktor və eksperimental işlərin aparılması.
-

Sual: Standartlara dövlət nəzarəti zamanı neçə əsas prinsipə rəayət olunmalıdır? (Çəki: 1)

- ☐ 2.
 - ☒ 3.
 - ☐ 4.
 - ☐ 5.
 - ☐ 10.
-

Sual: Məmulatın (prosesin, hadisənin) hər hansı xassəsini xarakterizə edən qiymət nə adlanır? (Çəki: 1)

- ☒ Parametr
 - ☐ Texniki şərt
 - ☐ Texniki rəqlament
 - ☐ Parametrik sıra
 - ☐ Texniki qarışıq
-

Bölmə: 0303

Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dövlət standartlaşdırma sisteminin standartları kompleksində “Texniki şərtlərin işlənməsi, razılaşdırılması, təsdiqi və qeydiyyatı” hansı standartla müəyyən edilir? (Çəki: 1)

- ☐ AZS 1.0 – 96.
- ☐ AZS 1.2 – 96.
- ☒ AZS 1.3 – 96.
- ☐ AZS 1.4 – 96.
- ☐ AZS 1.5 – 96.

Sual: Hansı standart müəssisə standartlarına aid ümumi müddəaları müəyyən edir? (Çəki: 1)

- ☐ AZS 1.0 – 96.
- ☐ AZS 1.2 - 96.
- ☐ AZS 1.3 - 96.
- ☒ AZS 1.4 - 96.
- ☐ AZS 1.6 - 96.

Sual: .Sahə standartlarının işlənilib hazırlanması, razılaşdırılması, təsdiqi və qeydiyyatı qaydalarını müəyyən edən standart hansıdır? (Çəki: 1)

- ☐ AZS 1.0 – 96.
- ☐ AZS 1.2 – 96.
- ☐ AZJ 1.3 – 96.
- ☐ AZS 1.4 – 96.
- ☒ AZS 1.6 – 96.

Ad	0401
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	0 %

Sual: Əşyanın, hadisənin və anlayışın müəyyən ardıcılıqla düzülməsi standartlaşdırmanın hansı üsuluna aiddir? (Çəki: 1)

- ☐ unifikasiya.
- ☐ tipləşdirmə.
- ☒ sistemləşdirmə.
- ☐ simplifikatlaşdırma.
- ☐ aqreqatlaşdırma.

Sual: İSO/ BEK Rəhbərlik 2 sənədi normativ sənədlərin tətbiqinin neçə üsulunu tövsiyə edir? (Çəki: 1)

- ☒ 2.
- ☐ 3.
- ☐ 4.
- ☐ 5.
- ☐ 7.

Bölmə: 0402

Ad	0402
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Standartlaşdırma obyektlərinin parametrlərinin optimallaşdırılması üçün neçə funksiya istifadə olunur? (Çəki: 1)

- ☐ 2.
 - ☐ 3.
 - ☐ 4.
 - ☒ 5.
 - ☐ 7.
-

Sual: Aşağıdakı standartlardan hansı KSVS standartıdır? (Çəki: 1)

- ☐ ГОСТ 14.201 – 83.
 - ☐ ГОСТ 3.015 – 76.
 - ☒ ГОСТ Т 2.031 – 83.
 - ☐ ГОСТ 1.0 – 85.
 - ☐ ГОСТ 10169 – 77.
-

Sual: TSVS standartları neçənci sinfə mənsubdur? (Çəki: 1)

- ☐ I.
 - ☐ II.
 - ☒ III.
 - ☐ XXIV.
 - ☐ XXV.
-

Sual: İTHVS standartları neçə təsnifat qrupuna bölünür? (Çəki: 1)

- ☐ 2.
 - ☒ 5.
 - ☐ 10.
 - ☐ 14.
 - ☐ 15.
-

Ad	0403
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yüksək keyfiyyətli məhsul istehsal etmək üçün standartlaşdırma məhsulun bütün mərhələlərini, yəni layihələndirilməsi, istehsalı və istismarı mərhələlərini əhatə etməlidir. Bu standartlaşdırmanın hansı prinsipinə aiddir? (Çəki: 1)

- ☐ sistemlilik.
- ☒ komplekslilik.
- ☐ dinamiklik.
- ☐ qarşılıqlı uzlaşma.
- ☐ üstün tutulma.

Sual: Hansı tələb üstün tutulan ədədlər sırası tələblərinə aid deyil? (Çəki: 1)

- ☐ istehsalın və istismarın tələblərinə cavab verən rəşional dərəcə sistemini təmin etməlidir.
- ☐ ədədlərin artması və azalması istiqamətində sonsuz olmalıdır.
- ☐ sıranın hər bir ədədinin 10 dəfə artıq qiymətini və ya kəsir qiymətini sırada ardıcıl yerləşdirməlidir.
- ☒ sıranın bütün ədədləri yuvarlaqlaşdırılmalıdır.
- ☐ sadə və asan yadda qalan olmalıdır.

Sual: Həndəsi silsilələr böyük praktiki əhəmiyyəti olan neçə mühüm xassələrə malikdir? (Çəki: 1)

- ☐ 2.
- ☒ 3.
- ☐ 5.
- ☐ 6.
- ☐ 7.

Sual: Üstün tutulan Renar sıralarından hansı əlavə sıradır? (Çəki: 1)

- ☐ R 5.
- ☐ R10.
- ☐ R 20.
- ☐ R 40.
- ☒ R 80.

Bölmə: 0501

Ad	0501
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Standartların neçə kateqoriyası var? (Çəki: 1)

- ☐ 4
- ☐ 5
- ☒ 6
- ☐ 7
- ☐ 8

Sual: Standart nədir? (Çəki: 1)

- ☒ Maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqan tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.
- ☐ Maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqan tərəfindən təsdiq edilən lakin kütləvi istifadə üçün nəzərə alınmayan məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.
- ☐ Maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqan tərəfindən təsdiq

edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən hüquqi sənəddir.

☐ Hüquqi şəxslərin əksəriyyətinin razılığı əsasında hazırlanmış və müvafiq səlahiyyətli təşkilat və ya orqan tərəfindən təsdiq edilən kütləvi istifadə üçün nəzərdə tutulmuş məhsulların keyfiyyətinə və təhlükəsizliyinə dair tələbləri müəyyənləşdirən normativ sənəddir.

☐ Maraqlı tərəflərin əksəriyyətinin razılığı əsasında hazırlanmış, məcburi şəkildə verilən normativ sənəddir.

Sual: ISO təşkilatı hansı ölkədə yaradılmışdır? (Sürət 21.11.2014 12:55:11) (Çəki: 1)

- ☒ London
☐ İngiltərə
☐ Paris
☐ Almaniya
☐ Amerika
-

Bölmə: 0502

Ad	0502
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: .Silsilənin vuruğu 1,06 olan sıra hansı sıradır? (Çəki: 1)

- ☐ R 10.
☐ R 20.
☒ R 40.
☐ R 80.
☐ R 160.
-

Sual: .Üstün tutulan Renar sırasında neçə ədəd əsas sıra mövcuddur? (Çəki: 1)

- ☐ 3.
 - ☐ 2.
 - ☒ 4.
 - ☐ 6.
 - ☐ 10.
-

Sual: .İlk dəfə bizim ölkədə qabaqlayan standartlaşdırma ideyası neçənci ildə irəli sürülmüşdür? (Çəki: 1)

- ☐ 1925.
 - ☐ 1926.
 - ☐ 1927.
 - ☐ 1928.
 - ☒ 1929.
-

Sual: .Məmulatların parametrik sıralarının standartlaşdırılması zamanı onun keyfiyyətini təyin edən parametrlər necə adlanır? (Çəki: 1)

- ☐ baş parametrlər.
 - ☐ baza parametrləri.
 - ☐ keyfiyyət parametrləri.
 - ☒ əsas parametrlər.
 - ☐ köməkçi parametrlər.
-

Sual: KSVS standartlarında məmulatların və texniki sənədlərin işarələnməsi strukturuna görə işçi təşkilatın kodu necə işarəlenir? (Çəki: 1)

- ☐ XX.
 - ☐ XXX.
 - ☒ XXXX.
 - ☐ XXXXX.
 - ☐ XXXXXX.
-

Ad	0503
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qabaqlayan standartlaşdırma üçün qabaqlama dövrünün optimal qiyməti necə hesablanır? (Çəki: 1)

- ☐ $Tq_{opt} = t_m - t_s$
- ☐ $T_{opt} = E(Tq) + \dot{I}(Tq)$
- ☐ $Tq_{opt} = 1 - E(Tq)$
- ☒ $Tq_{opt} = [E(Tq) - \dot{I}(Tq)]_{max}$
- ☐ $Tq_{opt} = [E(Tq) + \dot{I}(Tq)]_{max}$

Sual: Aşağıdakı əmsallardan hansı normativ sənədlərin işlənməsi zamanı əmək tutumunun hesablamasına aid deyil? (Çəki: 1)

- ☐ yenilik əmsalı.
- ☒ təsdiqin mürəkkəbliyi əmsalı.
- ☐ informasiya tutumu əmsalı.
- ☐ rəylərin işlənməsi əmsalı.
- ☐ standartlaşdırma obyektinin xırdalanma səviyyəsi əmsalı.

Sual: Texniki sənədlərə normalaşdırıcı nəzarət hansı standart üzrə həyata keçrilir? (Çəki: 1)

- ☐ AZS 1.0 – 96.
- ☐ ГОСТ 1.0 – 85.
- ☒ ГОСТ 2.111 – 83.
- ☐ ГОСТ 101 69 – 75.
- ☐ ГОСТ 14.201 – 83.

Sual: Standartların tələblərinin pozulması nəticəsində insanların həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəli məhsulun

satılmasına görə hansı sanksiya tətbiq edilir? (Çəki: 1)

- ☐ satılmış malların 25% - i miqdarında cərimə.
- ☐ satılmış malların 50% - i miqdarında cərimə.
- ☒ satılmış malların 100% - i miqdarında cərimə.
- ☐ minimum əmək haqqının 10 misli miqdarında cərimə.
- ☐ minimum əmək haqqının 20 misli miqdarında cərimə.

Bölmə: 0601

Ad	0601
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakılardan hansı yanlıştır? (Çəki: 1)

- ☒ Təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələbləri standartlaşdırma obyektinin təhlükəsiz vəziyyətini ancaq standartlaşdırma müddətində təyin etməlidir.
- ☐ Texniki tələblər məhsulun texniki göstəriciləri, onların qiymətləri, zəruri halda isə əsas hissələrə və materiallara tələblər verilir.
- ☐ Qəbul qaydaları məhsulun sertifikatlaşma göstəricilərinin, tərkib hissələrinin, materialların oxşarlığına, onların təmin edilməsi şərtlərinə tələblər verilir.
- ☐ Sınaq nəzarəti yyarım bölməsində sınaq və nəzarət metodlarına tələblər verilir.
- ☐ Təhlükəsizlik və Ətraf mühitin mühafizəsi yarım bölməsində qanunvericilik və normativ aktlarla təyin edilən təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına yönəldilmiş tələblər şərh olunur.

Sual: Texniki tapşırığın hansı bəndində "İşin məzmunu" qrafası göstərilmişdir? (Sürət 21.11.2014 13:01:50) (Çəki: 1)

- ☒ İşin mərhələləri və onun yerinə yetirilmə müddətləri
- ☐ Əsas mənbələr
- ☐ Digər standartlarla qarşılıqlı əlaqə
- ☐ Standartlaşdırma obyektinin xarakteristikası

☐ Yerinə yetirmə müddəti

Sual: Beynəlxalq və Dövlətlərarası standartların Azərbaycan Respublikası ərazisində tanınması və tətbiq qaydaları nə vaxt təsdiq edilmişdir? (Sürət 21.11.2014 13:02:06) (Çəki: 1)

- ☒ 22 noyabr 1988
 - ☐ 22 noyabr 1990
 - ☐ 22 dekabr 1989
 - ☐ 22 oktyabr 1988
 - ☐ 22 noyabr 1888
-

Bölmə: 0602

Ad	0602
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Standartlaşdırmanın iqtisadi səmərəliliyi hesablanarkən neçə metoddan istifadə olunur? (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 7
-

Sual: Buraxılması və satılması qadağan olunmuş malların satılmasına görə hansı sanksiya tətbiq edilir? (Çəki: 1)

- ☐ xəbərdarlıq.
- ☐ minimum əmək haqqının 3 misli miqdarında cərimə.
- ☐ satılmış malların 25% - i miqdarında cərimə.

- ☐ satılmış malların 50% - i miqdarında cərimə.
- ☒ satılmış malların 100% - i miqdarında cərimə.
-

Sual: Sanksiya barədə sərəncam almış təsərrüfat subyekti hansı müddətdə sərəncama əməl etməlidir? (Çəki: 1)

- ☐ 10 gün müddətində.
- ☐ 15 gün müddətində.
- ☒ 30 gün müddətində.
- ☐ 6 ay müddətində.
- ☐ 1 il müddətində.
-

Sual: .Sanksiya barədə sərəncama əsasən təsərrüfat subyekti məbləğin neçə % - ni dövlət büdcəsinə ödəyir? (Çəki: 1)

- ☐ 15% - ni.
- ☐ 30% - ni.
- ☐ 35% - ni.
- ☒ 50% - ni.
- ☐ 100% - ni.
-

Sual: İstehsalatın ekoloji göstəricilərinə tələblərin işlənilib hazırlanması hansı standartlarda nəzərdə tutulur? (Çəki: 1)

- ☒ İSO 14000
- ☐ İSO 15000
- ☐ İSO 900
- ☐ İSO 9000
- ☐ İSO 1400
-

Bölmə: 0603

Ad	0603
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒

Sual: Qabaqlayan standartlaşdırma obyektlərinə qoyulan tələblərin ierarxiya sxemində elementlər neçə səviyyədən ibarətdir? (Çəki: 1)

- ☐ 2.
- ☐ 3.
- ☐ 4.
- ☒ 5.
- ☐ 10.

Sual: Kompleks standartlaşdırma proqramları neçə metodik prinsip əsasında hazırlanır? (Çəki: 1)

- ☐ 2.
- ☐ 3.
- ☐ 4.
- ☒ 5.
- ☐ 7.

Sual: Standartlaşdırma obyektlərinin parametrlərinin optimallaşdırılma metodları və riyazi modellər hansı standartla müəyyən edilir? (Çəki: 1)

- ☐ ГОСТ 1.0 – 68.
- ☐ ГОСТ 1.171 – 73.
- ☐ ГОСТ 2.175 – 83.
- ☐ ГОСТ 15.102 - 73.
- ☒ ГОСТ 18.101 – 82.

Bölmə: 0701

Ad 0701

Suallardan 2

Maksimal faiz 2

Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Texniki şərtlər bölməsinə aşağıdakılardan hansı daxil deyil? (Çəki: 1)

- ☒ köməkçi parametrlər
- ☐ Texniki tələblər
- ☐ Komplektlilik
- ☐ Qəbul qaydaları
- ☐ İstismar üzrə göstərişlər

Sual: Milli uyğunluq nişanının ölçülərini nəyə görə müəyyən edirlər? (Çəki: 1)

- ☒ "H" baza ölçüsünə
- ☐ "T" baza ölçüsünə
- ☐ "X" baza ölçüsünə
- ☐ "S" baza ölçüsünə
- ☐ "Z" baza ölçüsünə

Bölmə: 0702

Ad	0702
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Dövlət standartlaşdırma sisteminin məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☒ Respublikada standartların kateqoriyalara və növlərə bölünməsinə nəzərdə tutulur.

- ☐ Respublikada standartların tətbiqi və təsdiqini nəzərdə tutur.
- ☐ Respublikada standartlaşdırma və sertifikatlaşdırmaya aid məsələləri həll edir.
- ☐ Respublikada qanunsuz malları müəyyənləşdirir.
- ☐ Respublikadan kənarda satılan mallara standart müəyyən edir.

Sual: . Texniki şərtlərin hansı bölməsində standartlar progressiv istehsal texnologiyasını tətbiq etmək və buraxılan məhsulun yüksək keyfiyyət səviyyəsini təmin etmək məqsədilə yaradılır? (Çəki: 1)

- ☒ Tipli texnoloji proseslərin standartları
- ☐ B) Sınaq metodların standartı
- ☐ Qəbul qaydaları
- ☐ Nişanlama,qablaşdırma,saxlanma və daşınma qaydaları standartları
- ☐ Çeşidlərin standartları

Sual: Dövlət standartlaşdırma sisteminin növlər müəyyən etmədiyi standartlar hansılardır? (Çəki: 1)

- ☒ Konkret məhsula aid olmayan standartlar,həmçinin ümumtexniki və təşkilati-metodik standartlar
- ☐ Konkret məhsula aid olan standartlar,həmçinin texniki şərtlərin standartı
- ☐ Müxtəlif növ məhsullara aid olan standartlar və onların təhlükəsizlik tələbləri
- ☐ Müxtəlif növ məhsula aid texniki şərtlərin standartı
- ☐ Konkret məhsula aid olmayan texniki şərtlərin standartı

Bölmə: 0703

Ad	0703
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Texniki rəqlament nədir? (Çəki: 1)

- ☒ İstehsal prosesləri və metodlarını müəyyənləşdirən sənəd
 - ☐ Ölçü vasitəsi
 - ☐ regional standart
 - ☐ milli standart
-

Sual: Standartlaşdırma nəyi müəyyən edir?(hansı fəaliyyət növüdü) (Çəki: 1)

- ☒ məhsullar üçün norma, qayda və xarakteristikaları
 - ☐ dövlət nəzarət orqanları
 - ☐ proseslər üçün standartlar
 - ☐ kompleks standartlar
 - ☐ nümunə
-

Sual: Dövlət standartları hansı məhsullar üçün işlənilib hazırlanır? (Sürət 21.11.2014 13:07:41) (Çəki: 1)

- ☒ kütləvi təkrar istehsal və istifadə perspektivinə malik olan məhsullar üçün
 - ☐ müvəqqəti istehsal olunan
 - ☐ bütün növ məhsullar üçün
 - ☐ yalnız strateji əhəmiyyətli məhsullar üçün
 - ☐ elm tutumlu məhsullar üçün
-

Sual: Serifikatlaşdırma üzrə orqanın neçə təşkilati struktura malikdir? (Sürət 21.11.2014 13:07:52) (Çəki: 1)

- ☒ 8
 - ☐ 5
 - ☐ 4
 - ☐ 7
 - ☐ 6
-

Sual: Standartın hansı bölməsi məhsulun müxtəlif modifikasiyasına tələbləri göstərir? (Sürət 21.11.2014 13:07:55) (Çəki: 1)

- ☒ Tətbiq olunma sahəsi
- ☐ Qəbul qaydaları
- ☐ Texniki tələblər

- ☐ Təhlükəsizlik tələbləri
- ☐ Daşınma,qablaşdırma bölməsi

Bölmə: 0902

Ad	0902
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Akkreditləşdirilmiş laboratoriyaların işi nədən ibarətdir? (Çəki: 1)

- ☒ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyalarıdır.
- ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır.
- ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılması barəsində sənədləri özündə əks etdirən sınaq laboratoriyalarıdır.
- ☐ Hər hansı məhsul növlərinin sınağının aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır.
- ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə standartlaşdıran rəsmi sənəddir.

Sual: Sertifikatlaşdırma üzrə akkreditləşmiş orqan və sınaq laboratoriyaların fəaliyyətinə nəzarət necə adlanır? (Çəki: 1)

- ☒ Müfəttiş nəzarəti
 - ☐ Ekspert-auditor nəzarəti
 - ☐ Beynəlxalq nəzarət
 - ☐ Milli nəzarət
 - ☐ Ekspert nəzarəti
-

Sual: Məhsulun sertifikatlaşmasını aparan sertifikatlaşdırma üzrə orqanlara ümumi tələblər hansı standartlarda qeyd edilmişdir? (Çəki: 1)

- ☒ EN 45011
 - ☐ EN 45015
 - ☐ EN 41011
 - ☐ EN 45105
 - ☐ EN 45015
-

Sual: AO-nun açıqlaması hansı bənddə qeyd olunub? (Çəki: 1)

- ☒ İstehsalatın attestasiyası üzrə akkreditləşdirilmiş orqan
 - ☐ Xidmətlərin attestasiyası üzrə akkreditləşdirilmiş orqan
 - ☐ Proseslərin attestasiyası üzrə akkreditləşdirilmiş orqan
 - ☐ Xidmət və proseslərin attestasiyası üzrə akkreditləşdirilmiş orqan
 - ☐ Proseslərin akkreditləşdirməsi üzrə attestasiya orqanı
-

Sual: Məhsulun müxtəlif modifikasiyasına məcburi tələblərin yayılma sahəsini göstərən standart bölməsi hansıdır? (Çəki: 1)

- ☒ Tətbiq olunma sahəsi
 - ☐ Qəbul qaydaları
 - ☐ Texniki tələblər
 - ☐ Təhlükəsizlik tələbləri
 - ☐ Daşınma,qablaşdırma bölməsi
-

Sual: Akkreditləşmə üzrə orqanın ştatında rəhbərdən başqa kimlər iştirak edir? (Çəki: 1)

- ☒ 1-2ekspert-mühasib və katib
 - ☐ 2-3 ekspert-müdürlük,katib və işçilər
 - ☐ Ekspert və işçilər
 - ☐ Müdirin müavini və işçilər
 - ☐ Ekspert və müdir
-

Sual: Qanunvericilikdə tənzimlənən və tənzimlənməyən sahələrdə fəaliyyət göstərən akkreditləşmə sistemi hansı ölkədə geniş tətbiq olunur? (Çəki: 1)

- ☒ Almaniyada
- ☐ Rusiyada
- ☐ Amerikada
- ☐ İngiltərədə
- ☐ Norveçdə

Sual: Akta hansı məlumatlar əlavə olunur ? (Çəki: 1)

- ☒ Yoxlama proqramı, uyğunsuzluqlar və xəbərdarlıqlar haqqında
- ☐ Uyğunsuzluqlar haqqında
- ☐ Xəbərdarlıqlar, yoxlama proqramları haqqında
- ☐ Uyğunsuzluqlar, xəbərdarlıqlar haqqında
- ☐ Yalnız xəbərdarlıqlar haqqında

Sual: Akkreditləşdirilmiş laboratoriyalar dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyalarıdır.
- ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır.
- ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılması barəsində sənədləri özündə əks etdirən sınaq laboratoriyalarıdır.
- ☐ Hər hansı məhsul növlərinin sınağının aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır.
- ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə standartlaşdırılan rəsmi sənəddir.

Bölmə: 1002

Ad	1002
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: .Serifikatlaşdırma latın sözü olub hansı mənanı daşıyır? (Çəki: 1)

- ☒ düzgün edilmişdir
 - ☐ düzgün qoyulmuşdur
 - ☐ düzgün seçilmişdir
 - ☐ düzgün qeyd edilmişdir
 - ☐ düzgün hala salınmışdır
-

Sual: .”Sertifikatlaşdırma”termini ilk dəfə hansı təşkilat tərəfindən formalaşdırılmışdır? (Çəki: 1)

- ☒ İSO
 - ☐ PLAKO
 - ☐ KASKO
 - ☐ DEVKO
 - ☐ NATO
-

Sual: Standartlaşdırma termini ilk dəfə neçənci ildə “Standartlaşdırma,sertifikatlaşdırma və akkreditləşməsi” sahəsində termin və təyinlər sənədinə daxil edilmişdir? (Çəki: 1)

- ☒ 1982
 - ☐ 1983
 - ☐ 1985
 - ☐ 1986
-

Sual: Uyğunluq nişanı nədir? (Çəki: 1)

- ☒ məhsulun konkret standart və ya digər normativ sənədə uyğunluğunu göstərən,sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən,müəyyən edilmiş qaydada müdafiə olunan nişandır.
- ☐ məhsulun müəyyən edilməmiş standart və ya sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən,müəyyən edilmiş qaydada müdafiə olunan nişandır.
- ☐ məhsulun konkret standart və ya digər normativ sənədə uyğunluğunu göstərən,sertifikatlaşdırma sisteminin qaydalarına uyğun verilən,lakin tətbiq edilməyən nişandır.
- ☐ məhsulun konkret standart və ya digər normativ sənədə uyğunluğunu göstərən lakin sertifikatlaşdırma sisteminin qaydalarına

uyğun tərtib edilməmiş nişandır.

☐ məhsulun konkret standartla və ya digər normativ sənədə uyğunluğunu göstərən, akkreditləşdirmə sisteminin qaydalarına uyğun verilən və tətbiq edilən sənəddir.

Sual: Akkreditləşdirmə nədir? (Çəki: 1)

- ☒ Serifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır.
 - ☐ Serifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün tələb olunan sənəddir.
 - ☐ Hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır.
 - ☐ Serifikatlaşdırma üzrə hər hansı bir fəaliyyəti müvafiq plan şəklində qeyd edən rəsmi sənəddir.
 - ☐ Serifikatlaşdırma üzrə hər hansı bir sənədi təsdiq edən fəaliyyətlərin rəsmi tanınmasıdır.
-

Sual: Keyfiyyət sistemlərinin serifikatlaşdırılması ilə məşğul olan sertifikatlaşdırma üzrə orqanlar üçün kriterlər hansı standartlarda göstərilmişdir? (Çəki: 1)

- ☒ EN 45012
 - ☐ EN 45011
 - ☐ EN 45015
 - ☐ EN 42012
 - ☐ EN 42015
-

Sual: Uyğunluğun qiymətləndirilməsi metodları üçün əsas götürülən tələblər hansılardır? (Çəki: 1)

- ☒ Dəqiq və birmənalı olmalı
 - ☐ Aydın və əsaslandırılmış olmalı
 - ☐ Səliş şəkildə yazılmalı və əməl edilməlidir
 - ☐ Dəqiq və əsaslandırılmış olmalı
 - ☐ Səliş şəkildə yazılmalı və birmənalı olmalı
-

Sual: İlk dəfə hansı təşkilat tərəfindən "Sertifikatlaşdırma" termini formalaşdırılmışdır? (Sürət 05.12.2014 13:45:38) (Çəki: 1)

- ☒ İSO
- ☐ PLAKO
- ☐ KASKO
- ☐ DEVKO

Sual: İstehsalçı hansı orqandan lisenziya alaraq məhsulunu uyğunluq nişanı ilə nişanlamaq hüququnu qazanır (Sürət 05.12.2014 13:46:05) (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☐ Sertifikatlaşdırma üzrə milli orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi şura
 - ☐ Azərdövlətstandart
-

Sual: Ətraf mühitin mühafizəsi dedikdə nə başa düşülür? (Sürət 05.12.2014 13:47:14) (Çəki: 1)

- ☒ Məhsulların, proseslərin və ya xidmətlərin mənfi təsirindən ətraf mühitin mühafizəsidir.
 - ☐ Məhsulların, proseslərin və ya xidmətlərin xarici proseslərin təsirindən ətraf mühitin mühafizəsidir.
 - ☐ Məhsulların, proseslərin və ya xidmətlərin hava şəraitinin təsirindən ətraf mühitin mühafizəsidir.
 - ☐ Məhsulların, proseslərin və ya xidmətlərin müsbət təsirindən ətraf mühitin mühafizəsidir.
 - ☐ Məhsulların, proseslərin və ya xidmətlərin insan təsirindən ətraf mühitin mühafizəsidir.
-

Sual: Sertifikatlaşmaya 1982-ci ildə verilmiş tərifdən fərqli olaraq “Uyğunluq sertifikatı” məvhumuna bir neçə ciddi dəyişiklər. Bunlar hansılardır? (Sürət 05.12.2014 13:47:35) (Çəki: 1)

- ☒ sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.
 - ☐ sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat dövlət nəzarəti altında aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.
 - ☐ sertifikatlaşdırma indi hər üç tərəfin bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.
 - ☐ sertifikatlaşdırma indi üçüncü tərəfin bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi yalnız müvafiq çərçivə daxilində aparılır.
 - ☐ sertifikatlaşdırma indi üçüncü tərəfin və Sertifikatlaşdırma üzrə orqanın bilavasitə iştirak ilə bağlıdır; uyğunluğun qiymətləndirilməsi üzrə əməliyyat lazımı tərzdə aparılır; uyğunluq sertifikatlaşdırmasının aparılma sahəsi xeyli genişlənir.
-

Ad	1003
Suallardan	1
Maksimal faiz	1
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	0 %

Sual: Ekspert-auditor hansı şəxslərə deyilir? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir.
- ☐ Sertifikatlaşdırma sahəsində yalnız bir növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir.
- ☐ Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş şəxsdir.
- ☐ Sertifikatlaşdırma sahəsində bir yaxud bir neçə növ işləri aparmaq üçün lazım olan şəxsdir.
- ☐ Sertifikatlaşdırma və digər sahələrdə bir yaxud bir neçə növ işləri aparmaq üçün attestasiyadan keçmiş və hüquq almış şəxsdir.

Bölmə: 1103

Ad	1103
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: .Könüllü sertifikatlaşdırılma nəyə deyilir? (Çəki: 1)

- ☒ İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında verilən sertifikatlaşdırma.
- ☐ İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə verilən sertifikatlaşdırma.
- ☐ İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə məcburi şəkildə verilən sertifikatlaşdırma.
- ☐ İstehsalçının həmçinin dövlət orqanlarının təşəbbüsü olmadan könüllülük əsasında verilən sertifikatlaşdırma.

- ☐ İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə lazım gələrsə verilən sertifikatlaşdırma.

Sual: Məcburi sertifikatlaşdırma necə izah olunur? (Çəki: 1)

- ☒ Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqidir.
- ☐ Proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqidir.
- ☐ Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,proseslərin və xidmətlərin normativ sənədlərə uyğunluğunun təsdiqidir.
- ☐ Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,proseslərin və xidmətlərin normativ sənədlərə uyğunluğunun müvafiq orqanlar tərəfindən təsdiqidir.
- ☐ Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,proseslərin və xidmətlərin normativ sənədlərin bəzi dövlət strukturlarının tələblərinə uyğunluğunun təsdiqidir.

Bölmə: 1102

Ad	1102
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: .Uyğunluq sertifikatlaşdırılması nədir? (Çəki: 1)

- ☒ Lazımi tərzdə eyniləşdirilmiş məhsulun,prosesin və xidmətin konkret standart və ya digər normativ sənədə uyğun olduğuna zəmanətin üçüncü tərəfin inamlı sübut etməsidir.
- ☐ Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,proseslərin və xidmətlərin normativ sənədlərin məcburi tələblərinə uyğunluğunun təsdiqidir.
- ☐ Lazımi tərzdə eyniləşdirilmiş məhsulun,prosesin və xidmətin müvafiq orqanın tələblərinə uyğun olmasının təsdiqidir.
- ☐ İstehsalçının,məhsulun istehlakçısının,həmçinin dövlət orqanlarının təşəbbüsü ilə verilən sertifikatlaşdırma.
- ☐ Xüsusi səlahiyyət verilmiş orqan tərəfindən məhsulların,proseslərin və xidmətlərin normativ sənədlərin könüllü tələblərinə uyğunluğunun təsdiqidir.

Sual: Sertifikatlaşdırma sistemi nədir? (Çəki: 1)

- ☒ Uyğunluq sertifikatlaşdırılması aparmaq üçün xüsusi üsullarla və idarəetmə qaydalarına malik sistemdir.
 - ☐ Məcburi sertifikatlaşdırma aparmaq xüsusi üsullarla və idarəetmə qaydalarına malik sistemdir.
 - ☐ Könüllülük sertifikatlaşdırması aparmaq üçün xüsusi üsullarla və idarəetmə qaydalarına malik sistemdir.
 - ☐ Sertifikatlaşdırılma aparmaq üçün xüsusi üsullarla və idarəetmə qaydalarına malik sistemdir.
 - ☐ Uyğunluq sertifikatlaşdırılması aparmaq üçün xüsusi üsullarla və idarəetmə qaydalarına malik sistemdir.
-

Sual: Uyğunluq sertifikatlaşmasını aparan orqan nece adlanır? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə orqan
 - ☐ Akkreditləşdirmə üzrə orqan
 - ☐ Xüsusi səlahiyyət üzrə orqan
 - ☐ Xüsusi təşkilati sistem üzrə orqan
 - ☐ Akkreditləşdirmə üzrə təşkilati orqan
-

Sual: AZS Milli sertifikatlaşdırma sistemi neçənci ildə yaradılmışdır? (Çəki: 1)

- ☒ 1993
 - ☐ 1995
 - ☐ 1994
 - ☐ 1998
 - ☐ 1996
-

Sual: Qanunvericiliklə tənzimlənən sertifikatlaşdırma başqa cür nece adlanır? (Çəki: 1)

- ☒ Məcburi
 - ☐ Konüllü
 - ☐ Uyğunluq
 - ☐ Vacib
 - ☐ Qanuni
-

Sual: Uyğunluğun qiymətləndirilməsi mərhələsi nədən ibarətdir? (Çəki: 1)

- ☒ Məmulatların nümunələrin seçilməsi, idenfikatlaşdırılması və onların sınağından ibarətdir.

- ☐ Məhsulun uyğunluq sertifikatlaşdırılması ilə qiymətləndirilməsindən ibarətdir.
 - ☐ Xammal və materialların növünün və hansı təyinatı aid olduğundan ibarətdir.
 - ☐ Xammal və materialın idenfikatlaşdırılmasından və təyinatından ibarətdir.
 - ☐ Məmulatın uyğunluq sertifikatlaşdırılması ilə qiymətləndirilməsindən ibarətdir.
-

Sual: Sertifikatlaşmaya sifarişin verilməsi mərhələsi hansı bənddə düzgün göstərilmişdir? (Çəki: 1)

- ☒ Sertifikatlaşma üzrə orqanın seçilməsi;sifarişin verilməsi;sifarişin baxılması;sifariş üzrə qərar
 - ☐ Standartlaşdırma üzrə orqanın seçilməsi;sifarişin verilməsi;sifarişin baxılması;sifariş üzrə qərar
 - ☐ Sertifikatlaşma üzrə orqanın seçilməsi;sifarişin verilməsi;sifarişin seçilməsi;sifarişə baxılması; sifariş üzrə qərar
 - ☐ Sertifikatlaşma üzrə orqanın seçilməsi;sifarişin təsdiqi;sifarişin tətbiq edilməsi;sifarişin baxılması;sifariş üzrə qərar
-

Sual: Müfəttiş nəzarətinin mürəkkəblik və ciddilik dərəcəsi nədən asılıdır? (Çəki: 1)

- ☒ Məhsulun potensial təhlükəliliyindən,istehsalatın stabilliyindən,məhsulun buraxılış həcmindən,keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
 - ☐ Məhsulun tərkibindən,istehsalatın stabilliyindən,məhsulun buraxılış həcmindən,keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
 - ☐ Məhsulun potensial təhlükəliliyindən,istehsalatın stabilliyindən,məhsulun buraxılış tarixindən,keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
 - ☐ Məhsulun görünüşündən,istehsalatın stabilliyindən,məhsulun buraxılış həcmindən,keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır.
 - ☐ Məhsulun potensial təhlükəliliyindən,istehsalatın qeyri stabil keçməsinə,məhsulun buraxılış həcmindən,keyfiyyətin təmin edilməsi sisteminin olması və digər faktorlardan asılıdır
-

Sual: Sınaq nəticələrinə görə tərtib olunmuş protokolların nüsxələri hara göndərilir? (Çəki: 1)

- ☒ 1-ci nüsxə sertifikatlaşdırma üzrə orqana,2-ci nüsxə sifarişçiyə
 - ☐ 1-ci nüsxə sertifikatlaşdırma üzrə mərkəzi orqana,2-ci nüsxə sifarişçiyə
 - ☐ 1-ci nüsxə sertifikatlaşdırma üzrə şuraya,2-ci nüsxə sifarişçiyə
 - ☐ 1-ci nüsxə Azərbaycanstandartı,2-ci nüsxə sifarişçiyə
 - ☐ 1-ci nüsxə istehsalçıya,2-ci nüsxə sifarişçiyə
-

Bölmə: 1201

Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: .Keyfiyyət sistemləri və istehsalatın sertifikatlaşdırılma sistemi Dövlət Reyesterində qeydiyyatdan keçməlidir.Bu sistem qısaca olaraq necə adlanır? (Çəki: 1)

- ☒ Keyfiyyət sisteminin qeydiyyatı
- ☐ Keyfiyyət sisteminin adlandırılması
- ☐ Keyfiyyət sisteminin nömrələnməsi
- ☐ Keyfiyyət sisteminin tətbiqi
- ☐ Keyfiyyət sisteminin təsdiqi

Sual: Məhsulun sertifikatlaşdırılması neçə mərhələdən ibarətdir? (Çəki: 1)

- ☒ 7
- ☐ 5
- ☐ 6
- ☐ 3
- ☐ 2

Sual: Milli Sertifikatlaşdırma sisteminə görə Milli uyğunluq nişanının neçə forması var? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 6
- ☐ 5

Sual: Uyğunluq nişanının məhsulda, qablamada və sənədlərdə nişanlanma yerini hansı müəssisə təyin edir? (Çəki: 1)

- ☒ Müəssisə özü
 - ☐ Uyğunluq nişanını təsdiq edən orqan
 - ☐ Uyğunluq nişanını göndərən orqan
 - ☐ Sertifikatlaşdırma üzrə orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
-

Sual: Məhsul üçün məmulatların nümunələrinin seçilməsi, identifikasiya edilməsi və onların sınağından ibarət olan mərhələ hansıdır? (Çəki: 1)

- ☒ Uyğunluğun qiymətləndirilməsi nəticələrinin təhlili
 - ☐ Sertifikatlaşdırma üzrə qərarın verilməsi
 - ☐ Sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi
 - ☐ Sertifikatlaşdırma obyektinə müfəttiş nəzarət
 - ☐ Sertifikatlaşdırmaya sifarişin verilməsi
-

Bölmə: 1202

Ad	1202
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sertifikatlaşdırma üzrə işləri hansı orqan təşkil edir? (Çəki: 1)

- ☒ Azərbaycan standart
 - ☐ Akkreditləşdirmə üzrə orqan
 - ☐ Standartlaşdırma üzrə orqan
 - ☐ Akkreditləşdirilmiş sertifikatlaşdırma orqanları
 - ☐ Sınaq laboratoriyaları üzrə akkreditləşdirmə orqanı
-

Sual: Təhlükəsizlik sahəsində xüsusi tələblərin qoyulduğu məhsul növlərinə sertifikat hansı hallarda verilir? (Çəki: 1)

- ☒ Onların təhlükəsizliyini və digər spesifik keyfiyyətini təsdiq edən gigiyenik, fitosanitar və digər xüsusi sertifikatlar olduğu zaman
 - ☐ Onların keyfiyyətini təsdiq edən gigiyenik, fitosanitar və digər xüsusi sertifikatlar olduğu zaman
 - ☐ Onların təhlükəsizliyini və digər spesifik keyfiyyətini təsdiq edən gigiyenik, fitosanitar və digər xüsusi sənədlər olduğu zaman
 - ☐ Onların təhlükəsizliyini və digər spesifik keyfiyyətini təsdiq edən mikrobioloji və digər xüsusi sertifikatlar olduğu zaman
 - ☐ Onların təhlükəsizliyini təsdiq edən gigiyenik, fitosanitar və digər xüsusi sertifikatlar olduğu zaman
-

Sual: Korrektəetmə tədbirləri hansı hallarda həyata keçirilir? (Çəki: 1)

- ☒ Məhsulun qoyulmuş tələblərə uyğunluğunun pozulması zamanı
 - ☐ Məhsulun keyfiyyət tələblərinin pozulması zamanı
 - ☐ Məhsulun qoyulmuş keyfiyyət tələblərinə uyğunluğunun pozulması zamanı
 - ☐ Məhsulun qoyulmuş sertifikat tələblərə uyğunluğunun pozulması zamanı
 - ☐ Məhsulun normativ sənədlərə uyğunluğunun pozulması zamanı
-

Sual: Verilmiş sertifikatların və uyğunluq nişanlarının fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi işlərinə nəzarəti hansı orqan həyata keçirir? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə orqan
 - ☐ Azərbaycan standart
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☐ Sertifikatlaşdırma üzrə şura
 - ☐ Elmi metodik sertifikatlaşdırma mərkəzi
-

Sual: Buraxılan məhsulun keyfiyyətinə nəzarət üçün keçirilən sınaqlar hansı standartlaşdırma növünə aiddir? (Çəki: 1)

- ☒ Sınaq metodların standartı
 - ☐ Çeşidlərin standartı
 - ☐ İstismar və təmir qaydaları standartları
 - ☐ Nişanlama, qablaşdırma, saxlanma və daşınma qaydaları standartları
 - ☐ Ölçü cihazlarının və ölçülərin yoxlanma metodları və vasitələri üçün standartlar
-

Sual: Məhsulun həndəsi formalarını və ölçülərini təyin edən standart növü hansıdır? (Çəki: 1)

- ☒ Çeşidlərin standartı
- ☐ Sınaq metodların standartı
- ☐ Istismar və təmir qaydaları standartları
- ☐ Nişanlama,qablaşdırma,saxlanma və daşınma qaydaları standartları
- ☐ Ölçü cihazlarının və ölçülərin yoxlanma metodları və vasitələri üçün standartlar

Sual: Buraxılan məhsulun keyfiyyətinə nəzarət üçün keçirilən sınaqlar hansı standartlaşdırma növünə aiddir? (Çəki: 1)

- ☒ Sınaq metodların standartı
- ☐ Çeşidlərin standartı
- ☐ Istismar və təmir qaydaları standartları
- ☐ Nişanlama,qablaşdırma,saxlanma və daşınma qaydaları standartları
- ☐ Ölçü cihazlarının və ölçülərin yoxlanma metodları və vasitələri üçün standartlar

BÖLMƏ: 1203

Ad	1203
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sertifikatlaşdırma sxemi nədir? (Çəki: 1)

- ☒ Uyğunluq sertifikatlaşdırılması keçirilən zaman üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcılığıdır.
- ☐ Uyğunluq sertifikatlaşdırılmasının təsdiqi zamanı üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcılığıdır.
- ☐ Uyğunluq sertifikatlaşdırılması keçirilən zaman ikinci tərəfin fəaliyyətinin tərkibi və ardıcılığıdır.
- ☐ Könüllü sertifikatlaşdırılması keçirilən zaman üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcılığıdır.
- ☐ Könüllü sertifikatlaşdırılmasının təsdiqi zamanı üçüncü tərəfin fəaliyyətinin tərkibi və ardıcılığıdır.

Sual: Sertifikatlaşdırma qaydaları necə müəyyənləşdirilir? (Çəki: 1)

- ☒ Oxşar məhsulun istehsal xüsusiyyətlərini, tədarükünü, beynəlxalq sistemlərin və sazişlərin tələblərini nəzərə almaqla
- ☐ Oxşar məhsulun istehsal xüsusiyyətlərini, tədarükünü, milli sazişlərin tələblərini nəzərə almaqla
- ☐ Oxşar məhsulun istehsal xüsusiyyətlərini, tədarükünü, beynəlxalq sistemlərin və sazişlərin tələblərini nəzərə almadan
- ☐ Oxşar məhsulun istehsal xüsusiyyətlərini, tədarükünü, beynəlxalq sistemlərin və sazişlərin tələblərini təsdiq etməklə
- ☐ Müxtəlif məhsulların istehsal xüsusiyyətlərini, tədarükünü, beynəlxalq sistemlərin və sazişlərin tələblərini nəzərə almaqla

Sual: Əgər korreksiya tədbirləri müsbət nəticələr vermişdirsə... (Çəki: 1)

- ☒ Onda sertifikatlaşdırma üzrə orqan istehsalçını məcbur edir ki, məmulatı başqa cür nişanlasın.
- ☐ Onda sertifikatlaşdırma üzrə orqan istehsalçını məcbur edir ki, məmulatı qeydiyyatda alsın.
- ☐ Onda sertifikatlaşdırma üzrə orqan istehsalçını məcbur edir ki, məmulatın istehsalını dayandırsın.
- ☐ Onda sertifikatlaşdırma üzrə orqan istehsalçını məcbur edir ki, məmulatın istehsalını həyata keçirsin.
- ☐ Onda akkreditləşdirmə üzrə orqan istehsalçını məcbur edir ki, məmulatı başqa cür nişanlasın.

Sual: Sertifikatlaşdırma prosesinin əsas mərhələləri nədən asılı olaraq dəyişir? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırmanın növündən və obyektindən asılı olmayaraq dəyişir.
- ☐ Sertifikatlaşdırmanın növündən və obyektindən asılı olaraq dəyişir.
- ☐ Sertifikatlaşdırmanın növündən və təyinatından asılı olmayaraq dəyişir.
- ☐ Sertifikatlaşdırmanın təsnifatından və təyinatından asılı olaraq dəyişir.
- ☐ Sertifikatlaşdırmanın təsnifatından və təyinatından asılı olaraq dəyişir.

Bölmə: 1302

Ad	1302
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: .Bunlardan hansı AZS Milli sertifikatlaşdırma sisteminin təşkilati strukturuna daxil deyil? (Çəki: 1)

- ☒ Kəmiyyət sistemlərinin sertifikatlaşdırılması və istehsalatın attestasiyası üzrə akkreditləşdirilməmiş orqanlar
 - ☐ Sertifikatlaşdırma üzrə Milli orqan
 - ☐ Oxşar məhsulun sertifikatlaşması üzrə akkreditləşdirilmiş orqan
 - ☐ Akkreditləşdirilmiş sınaq laboratoriyaları
 - ☐ Məhsulun istehsalçıları və tədarükçüləri
-

Sual: "Keyfiyyət sisteminin qeydiyyatı" çərçivəsində hansı əməliyyatlar həyata keçirilir? (Çəki: 1)

- ☒ Sertifikatlaşmış keyfiyyət sistemlərinə və istehsalata müfəttiş nəzarəti
 - ☐ Keyfiyyət sistemlərinin sertifikatlaşması sahəsində beynəlxalq nəzarət
 - ☐ Sertifikatlaşmış keyfiyyət sistemlərinə və istehsalata dövlət nəzarəti
 - ☐ Sertifikatlaşmış keyfiyyət sistemlərinə nəzarət edilməsi haqqında əməkdaşlıq
 - ☐ Keyfiyyət sistemlərinin sertifikatlaşması sahəsində müfəttiş nəzarəti
-

Sual: .Attestasiyanın məqsədi nədir? (Çəki: 1)

- ☒ İşçinin tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq üçün olan peşə hazırlığını müəyyənləşdirmək
 - ☐ İşçinin tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq üçün olan peşə hazırlığını təsdiq etmək
 - ☐ İşçinin tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq üçün olan peşə hazırlığına göndərmək
 - ☐ İşçinin tutduğu vəzifəyə və aldığı məvacibə uyğunluğunu yoxlamaq üçün olan peşə hazırlığını müəyyənləşdirmək
 - ☐ İşçinin tutduğu vəzifəyə uyğunluğunu yoxlamaq
-

Sual: .Mütəxəssislərin səriştəliyi dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ Mütəxəssisin praktik bilik və bacarığının olması
 - ☐ İşçinin müvafiq sahəyə uyğun təcrübi bacarığının olması
 - ☐ Personalın konkret bilik və bacarığının olması
 - ☐ Mütəxəssisin müvafiq sahəyə uyğun bacarığının olması
 - ☐ İşçi personal heyətinin praktiki biliyə malik olması
-

Sual: Əmtəə mallarının sertifikatlaşdırılması zamanı yoxlanılan xarakteristikaları hansı kriterlər nəzərə almaqla seçilir? (Çəki: 1)

- ☒ Bu xarakteristikalar məhsulların idenfikasiyasını aparmağa imkan verməli,həmin məhsulun normativ sənədlərində verilmiş təhlükəsizlik,ekoloji normaları tam və dəqiq təsdiqləməlidir.

- ☐ Bu xarakteristikalar məhsulların sırf hansı təsnifat qrupuna aid olmağını müəyyən etməyə imkan verməlidir
 - ☐ Bu xarakteristikalar məhsulların standartlarda müəyyən edilmiş normativ sənədlərə uyğun olaraq təhlükəsiz olmalıdır.
 - ☐ Bu xarakteristikalar məhsulların qanunverici aktların digər tələblərinə cavab verməyə kömək etməlidir.
 - ☐ Bu xarakteristikalar məhsulların keyfiyyətinə tam təminat verməlidir.
-

Sual: Keyfiyyət sisteminin sertifikatlaşdırılmasında qərb ölkələrinin “daxili səbəblər”i hansıdır? (Çəki: 1)

- ☒ İstehlakçı tələbənin tam ödənilməsi;məhsulların və işlərin keyfiyyətinin yaxşılaşdırılması;xərclərin azaldılması və s.
 - ☐ İstehsalçı tərəfindən aparılan auditor yoxlamaların ixtisar edilməsi;keyfiyyət haqqında informasiyaya sahib olmaq və s
 - ☐ İstehsalçı tərəfindən keyfiyyət xərclərinin miqdarını artırmaq və auditor yoxlamalarının balanslaşdırılması və s.
 - ☐ İstehlakçı tələbənin tam ödənilməsi,auditor yoxlamalarını balanslaşdırılması və s.
 - ☐ İstehsalçının tələbi ilə keyfiyyətin yaxşılaşdırılması,auditor yoxlamalarının aparılması və s.
-

Sual: ASL nədir? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə orqanın təşkilati strukturu
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqanın təşkilati strukturu
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi şuranın təşkilati strukturu
 - ☐ Sertifikatlaşdırma üzrə milli orqanın təşkilati strukturu
 - ☐ Sertifikatlaşdırma üzrə təşkilatın strukturu
-

Sual: Sertifikatlaşdırma üzrə orqan hansı baza əsasında yaradılır? (Çəki: 1)

- ☒ Hüquqi şəxs statusuna malik olan və üçüncü tərəf adlanan,yəni istehsalçıdan və istehlakçıdan asılı olmayan təşkilatların bazasında yaradılır.
 - ☐ Mülki şəxs statusuna malik olan və üçüncü tərəf adlanan,yəni istehsalçıdan və istehlakçıdan asılı olmayan təşkilatların bazasında yaradılır.
 - ☐ Hüquqi şəxs statusuna malik olan,istehsalçı və istehlakçını əlaqələndirən təşkilatların bazasında yaradılır.
 - ☐ Hüquqi şəxs statusuna malik olan və üçüncü tərəf adlanan,yəni istehsalçıdan və istehlakçıdan asılı olmayan dövlət təşkilatların bazasında yaradılır.
 - ☐ Hüquqi şəxs statusuna malik olan və üçüncü tərəf adlanan,yəni istehsalçıdan və istehlakçıdan asılı olan təşkilatların bazasında yaradılır.
-

Ad	1303
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Personalın könüllü sertifikatlaşdırılmasının aparılmasında məqsəd nədən ibarətdir? (Çəki: 1)

- ☒ Bu və ya digər fəaliyyət sahələrinin mütəxəsislərinin onların işinə qoyulmuş tələblərə uyğunluğunu müəyyənləşdirmək.
- ☐ Bu və ya digər fəaliyyət sahələrinin mütəxəsislərinin peşəkarlığını təyin etmək.
- ☐ Bu və ya digər fəaliyyət sahələrinin mütəxəsislərinin həyat səviyyəsini müəyyənləşdirmək.
- ☐ Bu və ya digər fəaliyyət sahələrində mütəxəsis olmaq istiyən şəxslərə şərait yaratmaq.
- ☐ Bu və ya digər fəaliyyət sahələrinin mütəxəsislərinin onların işinə qoyulmuş tələblərə uyğunluğunu təsdiq etmək.

Sual: Keyfiyyətə nəzarətin əsas məqsədi nədən ibarətdir? (Çəki: 1)

- ☒ Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması, insanların həyatı, sağlamlığı, əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının ,idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.
- ☐ Qanunla müəyyənləşdirilməmiş hüquq və mənafelərini qorunması, insanların həyatı, sağlamlığı, əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının ,idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.
- ☐ Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması, insanların həyatı, sağlamlığı, əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının ,idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına şərait yaradılmasıdır.
- ☐ Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması, insanların həyatı, sağlamlığı, əmlak və ətraf mühiti üçün təhlükə törədə biləcək məhsulların istehsalının ,idxalının və satışının qarşısının alınması, bu sahədə respublikada keyfiyyətli məhsul idxalına şərait yaradılmasıdır.
- ☐ Qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərini qorunması, insanların həyatı, sağlamlığı, əmlak və ətraf mühiti üçün təhlükə törətməyəcək məhsulların istehsalının ,idxalının və satışını çoxaltmaqdan, bu sahədə respublikada keyfiyyətli məhsul istehsalına və idxalına şərait yaradılmasıdır.

Sual: Məhsulların keyfiyyətinin təmin edilməsi sahəsində dövlət nəzarətini hansı orqan həyata keçirir? (Çəki: 1)

- ☒ Standartlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- ☐ Standartlaşdırma, Akkreditasiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- ☐ Akkreditasiya, Metrologiya üzrə dövlət komitəsi
- ☐ Sertifikatlaşdırma, Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- ☐ Dövlət reyistr komitəsi

Bölmə: 1402

Ad	1402
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Beynəlxalq və regional sertifikatlaşdırma sistemlərinə qoşulma haqqında qərar qəbul edilməsi və nəticələrinin qarşılıqlı tanınması haqqında sazişlər bağlanması hansı orqanın səlahiyyətlərinə aiddir? (Çəki: 1)

- ☒ Dövlət idarəetmə orqanı
- ☐ Dövlət qanunvericilik orqanı
- ☐ Dövlət təşkilati orqan
- ☐ Dövlət struktur orqanı
- ☐ Dövlət idarə orqanı

Sual: Professional səriştəlik hansı xüsusiyyətləri tələb edir? (Çəki: 1)

- ☒ Məhsulların(xidmət və obyektlərin) layihələndirilməsi və istehsalatın müxtəlif aspektləri
- ☐ Analوqların kəmiyyət göstəricilərinin qiymətlərini
- ☐ İstehsalçıların tələblərini
- ☐ Məhsulun saxlanma xarakterini və gigiyenik şəraitini
- ☐ Elmi-tədqiqat işlərində əks olunmuş məhsulun keyfiyyət xarakterini

Sual: Sınaq laboratoriyalarına qoyulan əsas tələblərdən hansı düzgün göstərilməmişdir? (Çəki: 1)

- ☒ Qeyri-müəyyənlik
 - ☐ Müstəqillik
 - ☐ Qərərsizlik
 - ☐ Toxunulmazlıq
 - ☐ Texniki səriştəlilik
-

Sual: Sınaq laboratoriyalarına qoyulan əsas tələblərin funksiyası hansı bənddə düzgün qeyd edilməyib? (Çəki: 1)

- ☒ Toxunulmazlıq-Sınaq laboratoriyaları və onların işçi personalı sınaq nəticələrinin qiymətləndirilməsi zamanı nəticələri özünün müəyyən etdiyi tarixdə açıqlaya bilər.
 - ☐ Müstəqillik-üçüncü tərəf statusu ilə təyin edilir.
 - ☐ Qərərsizlik-sınaqların aparılması,onların nəticələri üzrə qərarların qəbul edilməsi və sınaq protokolların tərtib olunması zamanı yerinə yetirilən fəaliyyətin prinsipliliyi,düzgünlüyü,obyektivliyi ilə ifadə edilir.
 - ☐ Texniki səriştəlilik-müvafiq təşkilatı və idarəetmə strukturunun,yüksək peşə hazırlıqlı personalın,sınaqlar üçün bina və avadanlığın,sınaq metodlarına və prosedurlar normativ sənədlərin olması ilə xarakterizə olunur.
 - ☐ Toxunulmazlıq-Sınaq laboratoriyaları və onların işçi personalı sınaq nəticələrinin qiymətləndirilməsi zamanı kommersiya,maliyyə,inzibati və digər təzyiqlərə məruz qalmırlar.
-

Sual: Sertifikatlaşdırılan məhsulun standartı ümumi halda nədən ibarətdir? (Çəki: 1)

- ☒ Terminlər və təyinlər;tələblərin yayılma sahəsi;məhsulun vəziyyətinə tələblər;son məhsulun sabilliyinə tələblər;sınaq metodlarına tələblər;məhsulun uyğunluq nişanlanmasına tələblər
 - ☐ Terminlər və təyinlər;tələblərin yayılma sahəsi;məhsulun vəziyyətinə tələblər;son məhsulun sabilliyinə tələblər;sınaq metodlarına tələblər
 - ☐ Tələblərin yayılma sahəsi;məhsulun vəziyyətinə tələblər;son məhsulun sabilliyinə tələblər;sınaq metodlarına tələblər;məhsulun uyğunluq nişanlanmasına tələblər
 - ☐ Terminlər və təyinlər;tələblərin yayılma sahəsi;məhsulun vəziyyətinə tələblər;sınaq metodlarına tələblər;məhsulun uyğunluq nişanlanmasına tələblər
 - ☐ Terminlər və təyinlər;tələblərin yayılma sahəsi;məhsulun vəziyyətinə tələblər;son məhsulun sabilliyinə tələblər;məhsulun uyğunluq nişanlanmasına tələblər
-

Sual: Keyfiyyət sisteminin sertifikatlaşdırılmasında qərb ölkələrinin “daxili səbəblər”i hansıdır? (Çəki: 1)

- ☒ İstehlakçı tələbənin tam ödənilməsi;məhsulların və işlərin keyfiyyətinin yaxşılaşdırılması;xərclərin azaldılması və s
 - ☐ İstehsalçı tərəfindən aparılan auditor yoxlamaların ixtisar edilməsi;keyfiyyət haqqında informasiyaya sahib olmaq və s
 - ☐ İstehsalçı tərəfindən keyfiyyət xərclərinin miqdarını artırmaq və auditor yoxlamalarının balanslaşdırılması və s.
 - ☐ İstehlakçı tələbənin tam ödənilməsi,auditor yoxlamalarını balanslaşdırılması və s
 - ☐ İstehsalçının tələbi ilə keyfiyyətin yaxşılaşdırılması,auditor yoxlamalarının aparılması və s.
-

Sual: Qeydiyyat nədir? (Çəki: 1)

- ☒ Ölkədə olan qanunvericiliyə,sertifikatlaşdırma üzrə qaydalara,dövlət standartlarına həmçinin beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun sertifikatlaşdırma sistemidir.
 - ☐ Ölkədə olan qanunvericiliyə,akkreditləşdirmə üzrə qaydalara,dövlət standartlarına həmçinin beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun sertifikatlaşdırma sistemidir.
 - ☐ Ölkədə olan qanunvericiliyə,sertifikatlaşdırma üzrə qaydalara yalnız dövlət standartlarına uyğun sertifikatlaşdırma sistemidir.
 - ☐ Ölkədə olan qanunvericiliyə,sertifikatlaşdırma üzrə qaydalara,dövlət standartlarına həmçinin beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun akkreditləşdirmə sistemidir.
 - ☐ Beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun sertifikatlaşdırma sistemidir.
-

Sual: Sınaqların müsbət nəticələri zamanı sertifikatlaşma üzrə orqan nə edir? (Çəki: 1)

- ☒ Uyğunluq sertifikatını tərtib edir,onu qeydiyyatdan keçirir və uyğunluq nişanının tətbiq olunmasına hüquq verən lisenziya ilə birlikdə sifarişçiyə verir.
 - ☐ Uyğunluq sertifikatını tərtib edir və alıcıya verir
 - ☐ Uyğunluq sertifikatını tərtib etmədən sifarişçiyə verir
 - ☐ Uyğunluq sertifikatını tərtib edir və lisenziyasız sifarişçiyə təqdim edir
 - ☐ Uyğunluq sertifikatını tərtib edilməmiş lisenziya sifarişçiyə verilir.
-

Sual: Bunlardan hansı Sertifikatlaşdırma üzrə mərkəzi orqanın əsas funksiyalarına aid deyil? (Çəki: 1)

- ☒ Müxtəlif məhsulların sertifikatlaşdırma sistemlərini işləyir və onları təsdiqlənmə üçün hazırlayır.
- ☐ Qüvvədə olan qanunvericiliyə,sertifikatlaşdırma sisteminin tələblərinə və Azərdövlətstandartın qaydalarına uyğun olaraq sertifikatlaşdırma prosedurunun təyin edir.
- ☐ Standartların və digər normativ sənədlərin layihələrinə baxır və onları razılaşdırır.
- ☐ Həmcins məhsulların sertifikatlaşdırma sistemlərini dövlət qeydiyyatı üçün Azərdövlətstandarta təqdim edir
- ☐ Sertifikatlaşdırma üzrə orqanın və sınaq laboratoriyalarının uçotunu aparır.

Sual: Verilmiş mülahizələrdən hansı yalnışdır? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma sistemində müxtəlif məhsulların istehsal xüsusiyyətləri nəzərə alınmaqla sertifikatlaşdırma qaydaları müəyyənləşdirilir.
 - ☐ Azərbaycan Respublikasında Milli Sertifikatlaşdırma sisteminin rəsmi dili-Azərbaycan dilidir.
 - ☐ Bütün sənədlər azərbaycan dilində tərtib olunur.
 - ☐ Sifarişçinin arzusu ilə sənədlərin nüsxələri istənilən dildə verilə bilər.
 - ☐ AZS Milli Sertifikatlaşdırma sistemində sistemin fəaliyyəti haqqında informasiyadan sərbəst istifadə etməsi nəzərdə tutulur.
-

Sual: Sınaq laboratoriyalarına qoyulan əsas tələblərin funksiyası hansı bənddə düzgün qeyd edilməyib? (Çəki: 1)

- ☒ Toxunulmazlıq-Sınaq laboratoriyaları və onların işçi personalı sınaq nəticələrinin qiymətləndirilməsi zamanı nəticələri özünün müəyyən etdiyi tarixdə açıqlaya bilər.
 - ☐ Toxunulmazlıq-Sınaq laboratoriyaları və onların işçi personalı sınaq nəticələrinin qiymətləndirilməsi zamanı kommersiya,maliyyə,inzibati və digər təzyiqlərə məruz qalmırlar
 - ☐ Müstəqillik-üçüncü tərəf statusu ilə təyin edilir.
 - ☐ Texniki sərəştəlik-müvafiq təşkilati və idarəetmə strukturunun,yüksək peşə hazırlıqlı personalın,sınaqlar üçün bina və avadanlığın,sınaq metodlarına və prosedurlar normativ sənədlərin olması ilə xarakterizə olunur.
 - ☐ Qərərsizlik-sınaqların aparılması,onların nəticələri üzrə qərarların qəbul edilməsi və sınaq protokolların tərtib olunması zamanıyerinə yetirilən fəaliyyətin prinsipliliği,düzgünlüyü,obyektivliyi ilə ifadə edilir.
-

Sual: Əlavə göstərişlər mərhələsində tələblərin göstərilməsini kim irəli sürmüşdür? (Çəki: 1)

- ☒ Sifarişçi yaxud icraçı
 - ☐ Sifarişçi
 - ☐ İcraçı
 - ☐ Standartlaşdırma üzrə orqan
 - ☐ İstehsalçı təşkilat
-

Bölmə: 1403

Ad	1403
Suallardan	1
Maksimal faiz	1

Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	0 %

Sual: İstehsalatın qiymətləndirilməsi prosesi necə aparılır? (Çəki: 1)

- ☒ Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili, istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
- ☐ Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
- ☐ Seçilmiş akkreditləşdirmə sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili, istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
- ☐ Seçilmiş standartlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili, istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
- ☐ Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili, istehsalatın akkreditləşdirilləşdirilməsi yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.

Bölmə: 1301

Ad	1301
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Uyğunluq nişanının məhsulda, qablaşdırmada və sənədlərdə yerini kim müəyyən edir? (Çəki: 1)

- ☒ Müəssisə özü
- ☐ Sifarişçi təşkilat
- ☐ Standartlaşdırma idarəsi
- ☐ Dövlət idarəetmə orqanı

☐ Sertifikatlaşdırma üzrə orqan

Sual: Baza ölçüsü "H"nə qədər olmalıdır? (Çəki: 1)

- ☒ 4mm az olmamalıdır
 - ☐ 5mm az olmamalıdır
 - ☐ 4mm çox olmamalıdır
 - ☐ 5mm çox olmamalıdır
 - ☐ 3mm olmalıdır
-

Sual: Sertifikatlaşdırma sınaqlarının mənfi nəticələri zamanı sertifikat üzrə orqan sifarişçiyə nece cavab göndərir? (Çəki: 1)

- ☒ Sifarişçiyə Sertifikatlaşdırma verilməsindən imtina edilməsinin səbəbini göstərməklə
 - ☐ Sifarişçiyə cavab verilmir
 - ☐ Sifarişçi orqana gəlməklə oyrənir
 - ☐ Sifarişçi səbəblə maraqlanmır
 - ☐ Sifarişçiyə məlumat verilir
-

Sual: Təhlükəsizliyin təmin edilməsi bölməsində nə göstərilir? (Çəki: 1)

- ☒ əməyin mühafizəsi və təhlükəsizlik texnikası
 - ☐ təhlükəsizlik texnikası və nümunəvi maddələr
 - ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
 - ☐ nizamnamə vəsaiti və əlavə peşə hazırlığı
 - ☐ əlavə peşə hazırlığı və təhlükəsizlik texnikası
-

Sual: Ölçmə avadanlıqları bölməsini aiddir? (Çəki: 1)

- ☒ Avadanlıqların qeydiyyatı və uçotu
 - ☐ əməyin mühafizəsi və təhlükəsizlik texnikası
 - ☐ nizamnamə vəsaiti və əlavə peşə hazırlığı
 - ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
 - ☐ təhlükəsizlik texnikası və nümunəvi maddələr
-

Sual: Sınaq və təhlil metodları bölməsinə aiddir? (Çəki: 1)

- ☒ Sınaq metodikaları ilə işləməyə
- ☐ avandanlıqların inventar siyahısı
- ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
- ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
- ☐ əməyin mühafizəsi və təhlükəsizlik texnikası

Bölmə: 1101

Ad	1101
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sertifikatlaşdırma üzrə orqan daxil olmuş sifarişə neçə vaxt müddətində cavab verməlidir? (Çəki: 1)

- ☒ 1 ay
- ☐ 6 ay
- ☐ 3 ay
- ☐ 1 il
- ☐ 15 gün

Sual: Sertifikatlaşdırmada işlərin gedişi zamanı nümunələrin bütün hərəkətləri necə təsdiqlənir? (Çəki: 1)

- ☒ Məsul şəxsin imzası ilə
 - ☐ Sertifikatlaşdırma üzrə orqanın möhürü ilə
 - ☐ Sifarişçinin imzası ilə
 - ☐ İstehsalçı təşkilatın möhürü ilə
 - ☐ İstehlakçıların yekun rəyi ilə
-

Sual: Sifarişçi təşkilatın və onun keyfiyyət xidmətlərinin struktur sxemləri hansı sənədlərə daxildir? (Çəki: 1)

- ☒ ilkin sənədlər komplektinə
 - ☐ Sənədlər komplektinə
 - ☐ Standartlaşdırma üzrə sənədlərə
 - ☐ Sifarişçiyə verilən aktlardan
 - ☐ Sınaq laboratoriyalarında nəticələrin aktından
-

Sual: Sertifikatlaşdırma üzrə orqan tərəfindən təsdiqlənən proqram hansıdır? (Çəki: 1)

- ☒ Yoxlama proqramı
 - ☐ Sınaq proqramları
 - ☐ Akkreditasiya üzrə proqram
 - ☐ Sertifikatlaşdırma üzrə proqram
 - ☐ Akkreditləşmiş proqram
-

Sual: Sifarişçi təşkilatın və onun keyfiyyət xidmətlərinin struktur sxemləri hansı sənədlərə daxildir? (Çəki: 1)

- ☒ ilkin sənədlər komplektinə
 - ☐ Sənədlər komplektinə
 - ☐ Standartlaşdırma üzrə sənədlərə
 - ☐ Sifarişçiyə verilən aktlardan
 - ☐ Sınaq laboratoriyalarında nəticələrin aktından
-

Sual: Sertifikatlaşdırma üzrə orqan tərəfindən təsdiqlənən proqram hansıdır? (Çəki: 1)

- ☒ Yoxlama proqramı
 - ☐ Sınaq proqramları
 - ☐ Akkreditasiya üzrə proqram
 - ☐ Sertifikatlaşdırma üzrə proqram
 - ☐ Akkreditləşmiş proqram
-

Bölmə: 0802

Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Ölçmə vasitələri uyğunluq sertifikatı alana qədər hansı tələbi yerinə yetirməlidir? (Çəki: 1)

- ☒ Dövlət metroloji nəzarətindən keçməlidirlər.
- ☐ Normativ sənədə uyğunluğunu təsdiqlətməlidirlər.
- ☐ Sertifikatlaşdırma idarəsinə müraciət etməlidirlər.
- ☐ Sertifikatlaşdırma idarəsində təsdiq etməlidirlər.
- ☐ Müvafiq orqanlara müraciət etməlidirlər.

Sual: Dövlət reyestrlərinin aparılması Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir? (Çəki: 1)

- ☒ fəaliyyət sahələri və göstərilən xidmətlər
- ☐ Sənaye sahəsi və göstərilən xidmətlər
- ☐ Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
- ☐ Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
- ☐ Standartlaşdırma üzrə göstərilən xidmətlər

Sual: Metrologiya sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən orqan sadalanlardan hansıdır? (Çəki: 1)

- ☒ Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- ☐ Standartlaşdırma,Akkreditasiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- ☐ Akkreditasiya,Metrologiya üzrə dövlət komitəsi
- ☐ Sertifikatlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- ☐ Dövlət reyistr komitəsi

Sual: Azərbaycan Respublikasında dövlət standartlaşdırma sistemi üzrə işlər hansı mənbələr hesabına maliyyələşdirilir? (Sürət

21.11.2014 13:09:57) (Çəki: 1)

- ☒ büdcə vəsaiti, standartlaşdırma xidmətindən əldə edilən vəsait və s.
 - ☐ yalnız könüllü ianə və ayrılımlar
 - ☐ yalnız tətbiq edilən sanksiyalardan müəyyən hissələr
 - ☐ yalnız normativ xərclər yönəldilən vəsait
 - ☐ normativ təminat üçün nəzərdə tutulan vəsait
-

Sual: Dövlət reyestrlərinin aparılması Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidmətinə aiddir? (Sürət 21.11.2014 13:10:24) (Çəki: 1)

- ☒ fəaliyyət sahələri və göstərilən xidmətlər
 - ☐ Sənaye sahəsi və göstərilən xidmətlər
 - ☐ Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
 - ☐ Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
 - ☐ Standartlaşdırma üzrə göstərilən xidmətlər
-

Sual: Hansı yanlışdır? (Sürət 21.11.2014 13:10:32) (Çəki: 1)

- ☒ Təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələbləri standartlaşdırma obyektinin təhlükəsiz vəziyyətini ancaq standartlaşdırma müddətində təyin etməlidir.
 - ☐ Texniki tələblər məhsulun texniki göstəriciləri,onların qiymətləri,zəruri halda isə əsas hissələrə və materiallara tələblər verilir.
 - ☐ Qəbul qaydaları məhsulun sertifikatlaşma göstəricilərinin ,tərkib hissələrinin,materialların oxşarlığına,onların təmin edilməsi şərtlərinə tələblər verilir.
 - ☐ Sınaq nəzarəti yyarım bölməsində sınaq və nəzarət metodlarına tələblər verilir.
 - ☐ Təhlükəsizlik və Ətraf mühitin mühafizəsi yarım bölməsində qanunvericilik və normativ aktlarla təyin edilən təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin olunmasına yönəldilmiş tələblər şərh olunur.
-

Sual: Korrektəedici tədbirlərin yerinə yetirilməməsi və ya səmərəsizliyi zamanı hansı hallar müşaiyət olunur (Sürət 21.11.2014 13:10:36) (Çəki: 1)

- ☒ Sertifikat və uyğunluq nişanına lisenziya ləğv olunur.
- ☐ Korrektəedici tədbir yenidən həyata keçirilir.
- ☐ Sertifikatlaşdırma üzrə orqana geri göndərilir.
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqanda tədbirin yenidən həyata keçirilməsi haqqında qərar qəbul edilir
- ☐ Sertifikatlaşdırma üzrə orqanda tədbirin yenidən həyata keçirilməsi haqqında qərar qəbul edilir.

Sual: Qeydiyyatata alınmış məcburi və könüllü sertifikatlaşdırma sistemlərini reyestrə daxil edən orqan hansıdır (Sürət 21.11.2014 13:10:41) (Çəki: 1)

- ☒ Azərdövlətstandart
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☐ Sertifikatlaşdırma üzrə orqan
 - ☐ Sertifikatlaşdırma üzrə milli orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi şura
-

Sual: Metrologiya sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən orqan sadalanlardan hansıdır? (Sürət 21.11.2014 13:11:07) (Çəki: 1)

- ☒ Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
 - ☐ Standartlaşdırma,Akkreditasiya və Patentləşdirmə üzrə dövlət komitəsi
 - ☐ Akkreditasiya,Metrologiya üzrə dövlət komitəsi
 - ☐ Sertifikatlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
 - ☐ Dövlət reyistr komitəsi
-

Sual: Sadalanan xidmətlərdən hansı patent müvəkillərin milli reyestrinin aparılmasını göstərir? (Sürət 21.11.2014 13:11:38) (Çəki: 1)

- ☒ fəaliyyət sahələri və göstərilən xidmətlər
 - ☐ Sənaye sahəsi və göstərilən xidmətlər
 - ☐ Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
 - ☐ Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
 - ☐ Standartlaşdırma üzrə göstərilən xidmətlər
-

Sual: Sadalanlardan hansı metrologiya sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən orqandır? (Sürət 21.11.2014 13:11:42) (Çəki: 1)

- ☒ Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- ☐ Standartlaşdırma,Akkreditasiya və Patentləşdirmə üzrə dövlət komitəsi
- ☐ Akkreditasiya,Metrologiya üzrə dövlət komitəsi
- ☐ Sertifikatlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsi

Sual: Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin hansı xidməti Dövlət reyestrlərinin aparılmasına nə aiddir? (Sürət 21.11.2014 13:11:52) (Çəki: 1)

- ☒ fəaliyyət sahələri və göstərilən xidmətlər
 - ☐ Sənaye sahəsi və göstərilən xidmətlər
 - ☐ Dövlət qeydiyyat sahəsi və göstərilən xidmətlər
 - ☐ Sahə qeydiyyat şöbəsi və göstərilən xidmətlər
 - ☐ Standartlaşdırma üzrə göstərilən xidmətlər
-

Bölmə: 0803

Ad	0803
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bu bəndlərdə hansı Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin fəaliyyət sahələrinin bölmələri düzgün qeyd edilib? (Çəki: 1)

- ☒ Sənaye mülkiyyəti obyektləri barəsində yerli və xarici,hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı,dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
 - ☐ Sənaye mülkiyyəti obyektləri barəsində yerli və xarici,hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu və müvafiq mühafizə sənədlərinin verilməsi
 - ☐ Sənaye mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız hüquqi şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı,dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
 - ☐ Sənaye mülkiyyəti obyektləri barəsində yerli və xarici,hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı və dövlət ekspertizasının aparılması
 - ☐ Sənaye mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız fiziki şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı,dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
-

Sual: Standartlaşdırma,Metrologiya və Patentləşdirmə üzrə dövlət komitəsinin fəaliyyət sahələri və göstərilən xidmətlərə aid edilən bölmə hansı bənddə düzgün qeyd edilmişdir? (Çəki: 1)

- ☒ Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici,hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı,dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
- ☐ Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici,hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu və müvafiq mühafizə sənədlərinin verilməsi
- ☐ Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız hüquqi şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı,dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi
- ☐ Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici,hüquqi və fiziki şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı və dövlət ekspertizasının aparılması
- ☐ Sənayə mülkiyyəti obyektləri barəsində yerli və xarici və yalnız fiziki şəxslərdən iddia sənədlərinin qəbulu,qeydiyyatı,dövlət ekspertizasının aparılması və müvafiq mühafizə sənədlərinin verilməsi

Sual: Parametr sıra nədir? (Çəki: 1)

- ☒ ədədi qiymətin ardıcıl sırasıdır
- ☐ qeyri ardıcıl sıradır
- ☐ rum rəqəmlərinin sırasıdır
- ☐ latın rəqəmlərinin sırasıdır
- ☐ sıranın qeyri-ardılığıdır

Bölmə: 1401

Ad	1401
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Xidmət və proseslər üçün Milli uyğunluq nişanı necə qeyd olunur? (Çəki: 1)

- ☒ Göndərilən sənədlərdə
- ☐ Nişanı təsdiq edən sənədlərdə
- ☐ Milli uyğunluq nişanının xüsusi icazə sənədində
- ☐ Texniki normativ sənədlərdə
- ☐ Müəssisə tərəfindən qeyd olunan sənədlərdə

Sual: Milli uyğunluq nişanının təsviri hansı fonda olmalıdır? (Çəki: 1)

- ☒ Birrəngli fonda
- ☐ Dövlət bayrağı fonunda
- ☐ Müəssəsin öz fonunda
- ☐ Müxtəlif fonda
- ☐ Məhsul çeşidindən asılı olaraq seçilmiş fonda

Bölmə: 1501

Ad	1501
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Qeydiyyat nədir? (Çəki: 1)

- ☒ Ölkədə olan qanunvericiliyə,sertifikatlaşdırma üzrə qaydalara,dövlət standartlarına həmçinin beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun sertifikatlaşdırma sistemidir.
- ☐ Ölkədə olan qanunvericiliyə,akkreditləşdirmə üzrə qaydalara,dövlət standartlarına həmçinin beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun sertifikatlaşdırma sistemidir.
- ☐ Ölkədə olan qanunvericiliyə,sertifikatlaşdırma üzrə qaydalara yalnız dövlət standartlarına uyğun sertifikatlaşdırma sistemidir.
- ☐ Ölkədə olan qanunvericiliyə,sertifikatlaşdırma üzrə qaydalara,dövlət standartlarına həmçinin beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun akkreditləşdirmə sistemidir.
- ☐ Beynəlxalq və avropa qaydalarına və prosedurlarına uyğun sertifikatlaşdırma sistemidir.

Sual: Xidmətin keyfiyyətinin təmin edilməsinə görə tam məsuliyyəti kim öz üzərinə götürür? (Çəki: 1)

- ☒ laboratoriya rəhbəri
- ☐ laboratoriya işçisi
- ☐ texniki rəhbər
- ☐ texniki işçi
- ☐ laboratoriya işçisi, laboratoriya rəhbəri

Bölmə: 1502

Ad	1502
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sertifikatlaşdırmanın mərhələləri arasında hansı düzgün qeyd edilməyib? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə akkreditləşmiş qərarların verilməsi
- ☐ Sertifikatlaşdırılmış obyektdə müfəttiş nəzarəti
- ☐ Sertifikatlaşdırmaya sifarişin verilməsi
- ☐ Sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi
- ☐ Sertifikatlaşdırmaya sifarişin verilməsi

Sual: Aparılma qaydası konkret sistemin qaydalarına uyğun müəyyənləşdirilən lakin sertifikatlaşdırmanın növündən və obyektindən asılı olmayaraq dəyişən sertifikatlaşdırmanın hansı təsnifatıdır? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma prosesi
- ☐ Sertifikatlaşdırma təyinatı
- ☐ Sertifikatlaşdırma növü
- ☐ Sertifikatlaşdırma sxemi

☐ Sertifikatlaşdırma seçim mərhələsi

Sual: Könüllü sertifikatlaşmanın obyektləri sırasına aid deyil? (Çəki: 1)

- ☒ Proseslər
 - ☐ Xidmətlər
 - ☐ Məhsullar
 - ☐ Personal sahədə nəzarət
 - ☐ Müəssələrin keyfiyyət sistemləri
-

Sual: Sertifikatlaşdırmanın mərhələləri arasında hansı düzgün qeyd edilməyib? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə akkreditləşmiş qərarların verilməsi
 - ☐ Sertifikatlaşdırılmış obyektdə müfəttiş nəzarəti
 - ☐ Sertifikatlaşdırmaya sifarişin verilməsi
 - ☐ Sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi
 - ☐ Sertifikatlaşdırma prosesi
-

BÖLMƏ: 1503

Ad	1503
Suallardan	7
Maksimal faiz	7
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Bu təriflərdən hansı akkreditləşdirməni tam şəkildə izah edir? (Sürət 20.11.2014 11:57:01) (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır.
- ☐ Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün tələb olunan sənəddir.
- ☐ Hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır.
- ☐ Sertifikatlaşdırma üzrə hər hansı bir fəaliyyəti müvafiq plan şəklində qeyd edən rəsmi sənəddir.

- ☐ Serifikatlaşdırma üzrə hər hansı bir sənədi təsdiq edən fəaliyyətlərin rəsmi tanınmasıdır
-

Sual: Hansı anlayış akkreditləşdirilmiş laboratoriyalar terminini izah edir? (Sürət 20.11.2014 11:57:14) (Çəki: 1)

- ☒ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyalarıdır.
 - ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır
 - ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılması barəsində sənədləri özündə əks etdirən sınaq laboratoriyalarıdır.
 - ☐ Hər hansı məhsul növlərinin sınağının aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır
 - ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə standartlaşdıran rəsmi sənəddir
-

Sual: Hansı anlayış akkreditləşdirilmiş laboratoriyalarını izah edir? (Sürət 20.11.2014 11:57:17) (Çəki: 1)

- ☒ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə tanınmış sınaq laboratoriyalarıdır.
 - ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır.
 - ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılması barəsində sənədləri özündə əks etdirən sınaq laboratoriyalarıdır.
 - ☐ Hər hansı məhsul növlərinin sınağının aparılmasına dair səlahiyyətləri tanınmış sınaq laboratoriyalarıdır.
 - ☐ Konkret məhsul növlərinin sınağının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə standartlaşdıran rəsmi sənəddir.
-

Sual: Hansı halda sınaq protokol nüsxələri çıxarılır və hansı təşkilata göndərilir? (Sürət 20.11.2014 11:57:21) (Çəki: 1)

- ☒ Sınaq zamanı 1-ci nüsxə sertifikatlaşdırma üzrə orqana,2-ci nüsxə sifarişçiye
 - ☐ Sınaq zamanı 1-ci nüsxə sertifikatlaşdırma üzrə mərkəzi orqana,2-ci nüsxə sifarişçiye
 - ☐ Sınaq zamanı 1-ci nüsxə sertifikatlaşdırma üzrə şuraya,2-ci nüsxə sifarişçiye
 - ☐ Sınaq zamanı 1-ci nüsxə Azərbaycan standartlarında,2-ci nüsxə sifarişçiye
 - ☐ Sınaq zamanı 1-ci nüsxə istehsalçıya,2-ci nüsxə sifarişçiye
-

Sual: Qeyd olunan nümunələrdən hansında sertifikatlaşma üzrə orqanlara tələb göstərilmişdir? (Sürət 20.11.2014 11:57:24) (Çəki: 1)

- ☒ RS-002-93
 - ☐ RS-003-93
 - ☐ RS-001-93
 - ☐ RS-002-94
 - ☐ RS-003-94
-

Sual: MST nəyi müəyyən edir? (Sürət 20.11.2014 11:57:29) (Çəki: 1)

- ☒ Serifikatlaşdırma və akkreditləşdirmə üzrə orqanda tətbiq edilən metod və proseslərə tələbləri müəyyənləşdirir.
 - ☐ Serifikatlaşdırma üzrə orqanda tətbiq edilən metod və proseslərə qoyulan tələbləri təsdiq edir.
 - ☐ Akkreditləşdirmə üzrə orqanda müəyyənləşdirilən metod və proseslərə tələbləri əks etdirir.
 - ☐ Sınaq laboratoriyalarında araşdırılan proseslərə qoyulan tələbləri müəyyənləşdirir.
 - ☐ Standartlaşdırma üzrə orqanda tətbiq edilən metod və proseslərə qoyulan tələbləri təsdiq edir.
-

Sual: Sınaq laboratoriyaların akkreditləşdirilməsi və fəaliyyət göstərməsi üçün lazım olan sənədlər neçə qrupa bölünür? (Sürət 20.11.2014 11:57:35) (Çəki: 1)

- ☒ 8
 - ☐ 6
 - ☐ 5
 - ☐ 3
 - ☐ 16
-

Bölmə: 1601

Ad	1601
Suallardan	31
Maksimal faiz	31
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: Nümunələrin və kimyəvi reaktivlərin idarə olunması bölməsində nələr göstərilir? (Çəki: 1)

- ☒ İdentifikatlaşdırma
 - ☐ sertifikatlaşdırma
 - ☐ nümunəvi maddələr
 - ☐ əməyin mühafizəsi
 - ☐ avandanlıqların inventar siyahısı
-

Sual: Statistik metodlardan istifadə etmə bölməsinə aiddir? (Çəki: 1)

- ☒ sınaq laboratoriyası öz işində keyfiyyət göstəricilərinin statistik analizi geniş tətbiqi
 - ☐ avandanlıqların inventar siyahısı
 - ☐ əməyin mühafizəsi və təhlükəsizlik texnikası
 - ☐ Sınaq metodikaları ilə işləməyə
 - ☐ yeni avandanlığın alınması əməyin mühafizəsi və nümunəvi maddələr
-

Sual: Sınaqlar üçün müqavilə bölməsinə aiddir? (Çəki: 1)

- ☒ laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
 - ☐ avandanlıqların inventar siyahısı
 - ☐ əməyin mühafizəsi və təhlükəsizlik texnikası
 - ☐ Sınaq metodikaları ilə işləməyə
 - ☐ yeni avandanlığın alınması
-

Sual: Nümunələrin götürülməsi bölməsi nəyi müəyyən edir? (Çəki: 1)

- ☒ Məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
 - ☐ laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlərini
 - ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
 - ☐ avandanlıqların inventar siyahısını
 - ☐ sınaq laboratoriyası öz işində keyfiyyət göstəricilərinin statistik analizi geniş tətbiqi
-

Sual: Hansı bölmədə firma haqqında məlumatlar verilir? (Çəki: 1)

- ☒ Laboratoriyanın strukturu və təşkili
 - ☐ Personal
 - ☐ Terminlər və təyinlər
 - ☐ sınaqlar üçün müqavilə
 - ☐ sənədlərlə rəftar
-

Sual: Sənədlərlə rəftar qaydaları bölməsində nə qeyd olunur? (Çəki: 1)

- ☒ laboratoriyada daxili və xarici normativ sənədlərintəyin edilməsi
 - ☐ sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
 - ☐ hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
 - ☐ məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
 - ☐ laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
-

Sual: Sənədlərin arxivlərinin aparılması bölməsinə aiddir? (Çəki: 1)

- ☒ saxlanma ,qeydiyyat,istifadə və dəyişikliklər etmə qaydaları
 - ☐ sınaq protokolların uçotu,qeydiyyatı, arxivləşdirilməsi, yeniləşdirilməsi qaydaları
 - ☐ hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
 - ☐ məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
 - ☐ laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədinə hansı əlavələr nəzərdə tutulmurdu? (Çəki: 1)

- ☒ Hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
 - ☐ Keyfiyyətin təmin edilməsi sahəsində əsas işçi təlimatlarının siyahısı
 - ☐ Keyfiyyət üzrə məsul şəxsin professional tərcumeyi halı
 - ☐ Sınaq protokolunun və nümunələrin seçilib götürülməsi
 - ☐ Laboratoriyada saxlanılan kimyəvi reaktivlərin uçotu protokolunun nümunələri
-

Sual: Keyfiyyətin təmin edilmə sistemi hansı məqsədlə realizə olunur? (Çəki: 1)

- ☒ Sınaqlar üzrə xidmətin yüksək keyfiyyətinə nail olmaq yolu ilə müştərilərin tələblərinin tam ödənilməsi
- ☐ Sınaqlar üzrə xidmətin yüksək keyfiyyətinə nail olmaq yolu ilə müştərilərin tələblərinin tam ödənilməməsi

- ☐ Səriştəsiz personalın olması
 - ☐ İşdə uyğunsuzluqlara yol verilməsi
 - ☐ Xidmətlərin qiymətlərinin artması
-

Sual: Keyfiyyət üzrə rəhbərlik nece xarakter daşıyan sənəddir? (Çəki: 1)

- ☒ Məcburi
 - ☐ Könüllü
 - ☐ Heç bir xarakter daşımır
 - ☐ Spesifik
 - ☐ İstənilən
-

Sual: Sertifikatlaşdırma üzrə orqanda keyfiyyətin təmin edilməsi sistemi sisteminin olmasını təsdiq edən sənəd hansıdır? (Çəki: 1)

- ☒ Keyfiyyət üzrə rəhbərlik
 - ☐ Sertifikat üzrə rəhbərlik
 - ☐ Standartlaşdırma üzrə rəhbərlik
 - ☐ Sertifikat və standartlaşdırma üzrə rəhbərlik
 - ☐ Keyfiyyət və kəmiyyət üzrə rəhbərlik
-

Sual: Bunlardan hansında müşavirənin məqsədini düzgün qeyd edilmişdir? (Çəki: 1)

- ☒ Komissiya üzvlərinin yoxlanılan təşkilatın nümunələrinə təqdim edilməsi
 - ☐ Yoxlanamanın məqsədi, sahəsi və proqramlaşdırılması haqqında geniş məlumat verilməsi
 - ☐ Yoxlama zamanı istifadə olunan metodların və prosedurların geniş şərh
 - ☐ Yoxlama proqramının ümumi şəkildə müzakirəsi
 - ☐ Yekun müşavirənin keçirilməsi tarixi haqqında məlumatlara malik olmamaq
-

Sual: Hansı formalı təsvir Milli uyğunluq nişanının düzgün təsviridir? (Çəki: 1)

- ☒ Birrəngli fonda
- ☐ Dövlət bayrağı fonunda
- ☐ Müəssəsin öz fonunda
- ☐ Müxtəlif fonda

☐ Məhsul çeşidindən asılı olaraq seçilmiş fonda

Sual: Sertifikatlaşdırmaya sifarişin verilməsinin hansı mərhələsindən sonra sertifikatlaşdırma üzrə orqanda sınaq protokolunda əks olunmuş nəticələrin təhlili yerinə yetirilir? (Çəki: 1)

- ☒ Məhsulun uyğunluğunun qiymətləndirilməsi
 - ☐ Keyfiyyət sisteminin uyğunluğun seçilməsi
 - ☐ Xidmətlərin uyğunluğunun qiymətləndirilməsi
 - ☐ Personalın uyğunluğunun qiymətləndirilməsi
 - ☐ Proseslərin uyğunluğunun qiymətləndirilməsi
-

Sual: Aşağıda qeyd olunan orqanlardan hansı verilmiş sistemdə sertifikatlaşdırılan məhsulların siyahısının təyin edir? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə orqan
 - ☐ Sertifikatlaşdırma üzrə milli orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi şura
 - ☐ Azərdövlətstandart
-

Sual: Hansı bənddə Sertifikatlaşma prosesinin mərhələləri ardıcıl formada düzgün qeyd edilmişdir? (Çəki: 1)

- ☒ sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti
 - ☐ sertifikatlaşmaya sifarişin verilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti
 - ☐ sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi
 - ☐ sertifikatlaşmaya sifarişin verilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi
 - ☐ sertifikatlaşdırma obyektinin qoyulmuş tələblərə uyğunluğunun qiymətləndirilməsi; uyğunluğun qiymətləndirilməsinin nəticələrinin təhlili; sertifikatlaşdırma üzrə qərarın qəbul edilməsi; sertifikatlaşmış obyektə müfəttiş nəzarəti
-

Sual: Hansı orqan Müfəttiş nəzarətinin nəticələri tərtib olunan aktı saxlamaq hüququna sahibdir? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☐ Sertifikatlaşdırma üzrə milli orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi şura
 - ☐ Azərbaycan standart
-

Sual: Bunlardan hansı sınaq və təhlil metodları bölməsinə aiddir? (Çəki: 1)

- ☒ Sınaq metodikaları ilə işləməyə
 - ☐ avadanlıqların inventar siyahısı
 - ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
 - ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
 - ☐ əməyin mühafizəsi və təhlükəsizlik texnikası
-

Sual: Hansı tələblər sınaq metodlarına qoyulur? (Çəki: 1)

- ☒ Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
 - ☐ Obyektiv,dəqiq,təkrarlanmayan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
 - ☐ Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilməyən və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
 - ☐ Obyektiv,dəqiq,təkrarlanmayan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.
 - ☐ Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilməyən və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir
-

Sual: Hansı bənddə istehsalatın qiymətləndirilməsi prosesinin aparılması göstərilmişdir? (Çəki: 1)

- ☒ Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili,istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
- ☐ Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
- ☐ Seçilmiş akkredirəşdirmə sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili,istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.

- ☒ Seçilmiş standartlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili, istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
 - ☐ Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili, istehsalatın akkreditləşdirilləşdirilməsi yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
-

Sual: Bu təriflərdən hansı könüllü sertifikatlaşdırılmaya məxsusdur? (Çəki: 1)

- ☒ İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə könüllülük əsasında verilən sertifikatlaşdırma.
 - ☐ İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə verilən sertifikatlaşdırma.
 - ☐ İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə məcburi şəkildə verilən sertifikatlaşdırma.
 - ☐ İstehsalçının həmçinin dövlət orqanlarının təşəbbüsü olmadan könüllülük əsasında verilən sertifikatlaşdırma.
 - ☐ İstehsalçının, məhsulun istehlakçısının, həmçinin dövlət orqanlarının təşəbbüsü ilə lazım gələrsə verilən sertifikatlaşdırma.
-

Sual: Məcburi və könüllü sertifikatlaşdırma sistemlərinin yaradılmasında əsas məqsəd nədir? (Çəki: 1)

- ☒ Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
 - ☐ Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
 - ☐ Məhsul və xidmətlərin kəmiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
 - ☐ Məhsul və xidmətlərin keyfiyyətinin və kəmiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazarda rəqabət qabiliyyətinin yüksəldilməsindən ibarətdir.
 - ☐ Məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların daxili və xarici bazara çıxmasına şərait yaradılmasından ibarətdir.
-

Sual: Hansı sənəndə sertifikatlaşdırma üzrə orqanlara tələblər və onların akkreditləşdirilməsi göstərilmişdir? (Çəki: 1)

- ☒ RS-002-93
 - ☐ RS-002-94
 - ☐ RS-003-94
 - ☐ RS-003-93
 - ☐ RS-001-93
-

Sual: O hansı tələblərdirki, orda təhlükəsizliyi bütün xidməti ərzində saxlanılmalıdır? (Çəki: 1)

- ☒ Qablaşdırmasına,daşınmasına,saxlanılmasına,təyinatına görə istifadəsinə,texniki qulluqlarına,təmirinə və utiləşdirməsinə
 - ☐ Qablaşdırmasına,daşınmasına,saxlanılmasına
 - ☐ Qablaşdırmasına,daşınmasına,saxlanılmasına,texniki qulluqlarına,təmirinə və utiləşdirməsinə
 - ☐ Qablaşdırmasına,daşınmasına,saxlanılmasına,təyinatına görə istifadəsinə,texniki qulluqlarına,təmirinə
 - ☐ Qablaşdırmasına,daşınmasına,saxlanılmasına,təyinatına görə istifadəsinə və texniki təyinatına
-

Sual: Bu təriflərdən hansı akkreditləşdirməni tam şəkildə izah edir? (Çəki: 1)

- ☒ Serifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır.
 - ☐ Serifikatlaşdırma üzrə hər hansı bir fəaliyyət göstərmək üçün tələb olunan sənəddir.
 - ☐ Hər hansı bir fəaliyyət göstərmək üçün səlahiyyətlərin rəsmi tanınmasıdır.
 - ☐ Serifikatlaşdırma üzrə hər hansı bir fəaliyyəti müvafiq plan şəklində qeyd edən rəsmi sənəddir.
 - ☐ Serifikatlaşdırma üzrə hər hansı bir sənədi təsdiq edən fəaliyyətlərin rəsmi tanınmasıdır.
-

Sual: Hansı sənədlərə Normativ sənəd deyilir? (Çəki: 1)

- ☒ Məhsula və xidmətə,həmçinin onların keyfiyyətini qiymətləndirmə metodlarına aid tələbləri özündə əks etdirən standart,sanitar normaları və qaydaları özündə əks etdirən sənədlərdir.
 - ☐ Məhsula və xidmətə,həmçinin onların keyfiyyətini qiymətləndirmə metodlarına aid tələbləri özündə əks etdirən standartı qeyd edən sənədlərdir.
 - ☐ Məhsula və xidmətə aid tələbləri özündə əks etdirən standart,sanitar normaları və qaydaları olan sənədlərdir.
 - ☐ Məhsula və xidmətə,həmçinin onların keyfiyyətini qiymətləndirmə metodlarına aid tələbləri özündə əks etdirən standart,sanitar normaları və qaydaları özündə təsdiq edən sənədlərdir.
 - ☐ Yalnız bir məhsula və onun keyfiyyətini qiymətləndirmə metodlarına aid tələbləri özündə əks etdirən standart,sanitar normaları və qaydaları özündə əks etdirən sənədlərdir.
-

Sual: Verilən bəndlərdən hansı sınaq metodlarına qoyulan tələblərdir? (Çəki: 1)

- ☒ Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- ☐ Obyektiv,dəqiq,təkrarlanmayan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- ☐ Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilməyən və qəbul edilən müddət ərzində münasib xərclərlə yerinə yetirilə bilməlidir.
- ☐ Obyektiv,dəqiq,təkrarlanmayan,müqayisə edilə bilən formada verilməli və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.

☐ Obyektiv,dəqiq,təkrarlanan,müqayisə edilməyən və qəbul edilən müddətdə və ondan sonra münasib xərclərlə yerinə yetirilə bilməlidir.

Sual: Bunlardan hansı sınaq və təhlil metodları bölməsinə aiddir? (Çəki: 1)

- ☒ Sınaq metodikaları ilə işləməyə
 - ☐ avandanlıqların inventar siyahısı
 - ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
 - ☐ əməyin mühafizəsi və nümunəvi maddələr
 - ☐ əməyin mühafizəsi və təhlükəsizlik texnikası
-

Sual: Hansı xüsusiyyətinə görə Milli uyğunluq nişanının ölçülərini müəyyən edirlər? (Çəki: 1)

- ☒ "H" baza ölçüsünə
 - ☐ "T" baza ölçüsünə
 - ☐ "X" baza ölçüsünə
 - ☐ "S" baza ölçüsünə
 - ☐ "Z" baza ölçüsünə
-

Sual: Hansı fikir düzgün qeyd edilməmişdir? (Çəki: 1)

- ☒ Standartlaşdırma təşkilatı respublikada standartların kateqoriyalara və növlərə bölünməsinə nəzərdə tutur.
 - ☐ Kateqoriya standartın təsir dairəsini təyin edir.
 - ☐ Standartların tətbiq olunmuş müəssisələrdə,təşkilatlarda və idarələrdə tətbiqi məcburidir.
 - ☐ Könüllü sertifikatlaşdırma sahə standartlarına uyğunluğu aparıla bilər.
 - ☐ Dövlət standartlaşdırma sistemi respublikada standartların kateqoriyalara və növlərə bölünməsinə nəzərdə tutur.
-

Sual: Hansı bölmə keyfiyyət üzrə rəhbərlik sənədi ilə asan işləmək üçün istifadə olunur? (Çəki: 1)

- ☒ terminlər və təyinlər
 - ☐ elə bölmə yoxdu
 - ☐ personal
 - ☐ təyinlər
 - ☐ sənədlərlə rəftar
-

Bölmə: 1602

Ad	1602
Suallardan	21
Maksimal faiz	21
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: Setifikatlaşdırmaya sifarişin verilməsi mərhələsində sifariş alternativ halda hansı orqana göndərilir? (Çəki: 1)

- ☒ Azərbaycan standart
- ☐ Setifikatlaşdırma üzrə orqan
- ☐ Setifikatlaşdırma üzrə milli orqan
- ☐ Setifikatlaşdırma üzrə mərkəzi orqan
- ☐ Setifikatlaşdırma üzrə şura

Sual: Keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması hansı hansı sertifikatlaşdırma mərhələsidir? (Çəki: 1)

- ☒ İstehsalatın qiymətləndirilməsi
- ☐ Sertifikatlaşdırılmaya sifarişin verilməsi
- ☐ Uyğunluq sertifikatının verilməsi
- ☐ Nümunələrin seçilməsi
- ☐ Uyğunluq nişanının tətbiqi

Sual: Serifikatı qüvvədə saxlayan nömrə hansıdır? (Çəki: 1)

- ☒ Əsas və qeydiyyat nömrəsi
- ☐ Sıra və qeydiyyat nömrəsi
- ☐ Qeydiyyat nömrəsi
- ☐ Əsas və sertifikat nömrəsi
- ☐ Numerial akt nömrəsi

Sual: Sənədlərlə rəftar qaydaları bölməsində nə qeyd olunur? (Çəki: 1)

- ☒ sınaq protokolların uçotu, işçi təlimatları
 - ☐ sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
 - ☐ hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
 - ☐ məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
 - ☐ laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
-

Sual: Sənədlərlə rəftar qaydaları bölməsində nə qeyd olunur? (Çəki: 1)

- ☒ sınaq protokolların uçotu, qeydiyyatı
 - ☐ sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
 - ☐ hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
 - ☐ məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
 - ☐ laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
-

Sual: Sənədlərlə rəftar qaydaları bölməsində nə qeyd olunur? (Çəki: 1)

- ☒ sınaq protokolların yeniləşdirilməsi
 - ☐ sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
 - ☐ hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
 - ☐ məhsulun nümunələrinin sınaq üçün seçilib götürülməsi qaydalarını
 - ☐ laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
-

Sual: Korrektəedici tədbirlər bölməsində nə göstərilir? (Çəki: 1)

- ☒ sınaq laboratoriyasında keyfiyyət sisteminin daxili və xarici auditləri zamanı uyğunsuzluqlar təsdiq olunmuş işçi təlimatlar üzrə aradan qaldırılma
 - ☐ sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
 - ☐ hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
 - ☐ sınaq protokolların uçotu, qeydiyyatı, arxivləşdirilməsi, yeniləşdirilməsi
 - ☐ laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
-

Sual: Müştərilərdən daxil olan şikayətin baxılması hansı bölməyə aiddir? (Çəki: 1)

- ☒ şikayətin baxılması
 - ☐ Korrektəedici tədbirlər
 - ☐ Sənədlərlə rəftar qaydaları
 - ☐ Müştərilərlə davranış
 - ☐ Personal
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədinin bölməsinə aid deyil? (Çəki: 1)

- ☒ Müştərilərlə davranış
 - ☐ Korrektəedici tədbirlər
 - ☐ Sənədlərlə rəftar qaydaları
 - ☐ şikayətin baxılması
 - ☐ Personal
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədinin bölməsinə aid deyil? (Çəki: 1)

- ☒ Müştərilərlə davranış
 - ☐ Korrektəedici tədbirlər
 - ☐ Sənədlərlə rəftar qaydaları
 - ☐ subpodratçılar
 - ☐ Tullantıların utilləşdirilməsi
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədinin bölməsinə aid deyil? (Çəki: 1)

- ☒ Müştərilərlə davranış
 - ☐ subpodratçılar
 - ☐ Tullantıların utilləşdirilməsi
 - ☐ şikayətin baxılması
 - ☐ Personal
-

Sual: Tullantıların utilləşdirilməsi bu bölmədə nədən danışılır? (Çəki: 1)

- ☒ təhlükəli maddələrlə işləyən sınaq laboratoriyası
- ☐ sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları

- ☐ hər bir işçinin yerində sertifikatlaşdırmanın ayrı-ayrı əməliyyatları üzrə konkret təlimatları
 - ☐ sınaq protokolların uçotu, qeydiyyatı, arxivləşdirilməsi, yeniləşdirilməsi
 - ☐ laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
-

Sual: Ən axırındı bölmə hansıdır? (Çəki: 1)

- ☒ sənədlərin arxivlərinin aparılması
 - ☐ subpodratçılar
 - ☐ Tullantıların utilləşdirilməsi
 - ☐ şikayətlərin baxılması
 - ☐ Personal
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədinə hansı əlavələr nəzərdə tutulurdu? (Çəki: 1)

- ☒ Laboratoriyada saxlanılan kimyəvi reaktivlərin uçotu protokolunun nümunələri
 - ☐ Laboratoriyada sınaq aparılan zaman nəzərdə tutulan tədbirlər
 - ☐ Sınaq protokolların uçotu, qeydiyyatı, arxivləşdirilməsi, yeniləşdirilməsi
 - ☐ Saxlanma ,qeydiyyat,istifadə və dəyişikliklər etmə qaydaları
 - ☐ Sertifikatlaşdırmanın sənədləşdirilmiş aparılma qaydaları
-

Sual: Yeyinti məhsullarının məmulatlarının analitik sınaqlarını və s. aparan laboratoriyası nəcənci ildə akkreditləşdirilib? (Çəki: 1)

- ☒ 1994 və 1995
 - ☐ 1992-1993
 - ☐ 1993-1994
 - ☐ 1993
 - ☐ 1992
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədinə hansı əlavələr nəzərdə tutulmurdu? (Çəki: 1)

- ☒ Sınaq protokolların uçotu, qeydiyyatı, arxivləşdirilməsi, yeniləşdirilməsi
- ☐ Sınaq protokolunun və nümunələrin seçilib götürülməsi
- ☐ Keyfiyyətin təmin edilməsi sahəsində əsas işçi təlimatlarının siyahısı
- ☐ Laboratoriyada saxlanılan kimyəvi reaktivlərin uçotu protokolunun nümunələri

- ☐ Keyfiyyət üzrə məsul şəxsin professional tərcumeyi halı
-

Sual: Aşağıdakılardan hansı statistik metodlardan istifadə etmə bölməsidir? (Çəki: 1)

- ☒ sınaq laboratoriyası öz işində keyfiyyət göstəricilərinin statistik analizi geniş tətbiqi
- ☐ avandanlıqların inventar siyahısı
- ☐ əməyin mühafizəsi və təhlükəsizlik texnikası
- ☐ Sınaq metodikaları ilə işləməyə
- ☐ yeni avandanlığın alınması əməyin mühafizəsi və nümunəvi maddələr
-

Sual: Sertifikatlaşdırma üzrə orqanda nümunələrin seçilməsini hansı halda həyata keçirə bilər? (Çəki: 1)

- ☒ Sınaq iki və daha çox sınaq laboratoriyalarında keçirildiyi halda
- ☐ Sınaq nəticə vermədikdə
- ☐ Dövlət əhəmiyyətli mallardan nümunələrin seçilməsində
- ☐ Nümunə ən çox iki sınaq laboratoriyalarında keçirildiyi halda
- ☐ Akkreditləşdirilmiş təşkilatlara məxsus mallardan nümunələrin seçilməsində
-

Sual: Bunlardan hansı keyfiyyət sistemlərinin müəssədə fəaliyyətini təmin edən elementlər sırasına aid deyil? (Çəki: 1)

- ☒ Keyfiyyət sisteminin elementləri və onların sertifikatlaşdırma sistemində təsdiq olunması
- ☐ Keyfiyyət sisteminin maliyyə aspektləri
- ☐ Marketing çərçivəsində keyfiyyət
- ☐ Proseslərin keyfiyyəti və idarə olunması
- ☐ İdenfikatlaşdırma
-

Sual: Hansı orqan elmi-metodik sertifikatlaşdırma mərkəzinin funksiyalarını təsdiq edir? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- ☐ Sertifikatlaşdırma üzrə şura
- ☐ Sertifikatlaşdırma üzrə milli orqan
- ☐ Sertifikatlaşdırma üzrə orqan
- ☐ Azərbaycan standart
-

Sual: Əmtəə mallarının sertifikatlaşdırması zamanı keyfiyyət göstəriciləri hansı kriterlər nəzərə alınaraq seçilir? (Çəki: 1)

- ☒ Məhsulun normativ sənədlərində verilmiş təhlükəsizlik, ekoloji normaları tam və dəqiq təsdiqlənməlidir.
- ☐ Qanunverici aktlara müvafiq surətdə könüllü sertifikatlaşdırılan digər xarakteristikalarda tələb oluna bilər.
- ☐ Məhsulun onu müştəriyyət edən texniki sənədə uyğunluğu sertifikatlaşdırma üzrə orqanda tətbiq olunur.
- ☐ Məhsulun normativ sənədlərində verilmiş mikrobioloji normaları tam və dəqiq təsdiqlənməlidir.
- ☐ Məhsulun onu müştəriyyət edən texniki sənədə uyğunluğu sertifikatlaşdırma üzrə milli orqanda tətbiq olunur.

Bölmə: 1701

Ad	1701
Suallardan	17
Maksimal faiz	17
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Yoxlama aparan zaman vəzifələri kim bölür? (Çəki: 1)

- ☒ Baş ekspert
- ☐ Köməkçi ekspert
- ☐ Ekspert üzrə baş müşavir
- ☐ Ekspert üzrə köməkçi
- ☐ Baş müavin

Sual: Aşağıdakı bəndlərdən hansı keyfiyyət sisteminin qiymətləndirilməsi zamanı qəbul olunmuş prosedurları əks etdirir? (Çəki: 1)

- ☒ İlkin müşavirə; yoxlanılan təşkilatın tədqiqi; yoxlama aktının tərtib olunması; yekun müşavirə
 - ☐ İlkin müşavirə; yoxlama aktının tərtib olunması; yekun müşavirə
 - ☐ Müşavirə; yoxlanılan təşkilatın tədqiqi; yekun müşavirə
 - ☐ İlkin müşavirə; yoxlanılan təşkilatın tədqiqi; yoxlama aktının tərtib olunması
 - ☐ İlkin müşavirə; yoxlanılan təşkilatın təsdiqi; yoxlama aktının tərtib olunması; yekun müşavirə
-

Sual: Birinci müşavirədə iştirak edən üzvlər hansılardır? (Çəki: 1)

- ☒ Komissiya üzvləri; yoxlanılan təşkilatın nümayəndəsi; struktur; bölmələrin rəhbərləri; müəssisənin keyfiyyət sahəsində aparıcı mütəxəssisləri
 - ☐ Komissiya üzvləri; struktur; bölmələrin rəhbərləri; müəssisənin keyfiyyət sahəsində aparıcı mütəxəssisləri
 - ☐ Komissiya üzvləri; yoxlanılan təşkilatın nümayəndəsi; struktur; bölmələrin rəhbərləri; müəssisənin keyfiyyət sahəsində işçi
 - ☐ Yoxlanılan təşkilatın nümayəndəsi; struktur; bölmələrin rəhbərləri; müəssisənin keyfiyyət sahəsində aparıcı mütəxəssisləri
 - ☐ Komissiya üzvləri; yoxlanılan təşkilatın nümayəndəsi; struktur; bölmələrin rəhbərləri; müəssisənin kəmiyyət sahəsində aparıcı mütəxəssisləri
-

Sual: Keyfiyyət sisteminin sertifikatlaşmasının əsas mərhələləri hansılardır? (Çəki: 1)

- ☒ Sertifikatlaşma qabağı mərhələ, KS-nin qabaqcadan qiymətləndirilməsi, müəssisələrdə KS-nin yoxlanması və qiymətləndirilməsi, müfəttiş nəzarəti
 - ☐ KS-nin qabaqcadan qiymətləndirilməsi, rəyin tətbiq olunması, müfəttiş nəzarəti
 - ☐ Yoxlamanın aparılması, müəssisələrdə KS-nin yoxlanması
 - ☐ Sertifikatlaşmada KS-nin hər il MN-nin keçirilməsi, KS-nin qabaqcadan qiymətləndirilməsi
 - ☐ Müfəttiş nəzarəti, sertifikatlaşma qabağı mərhələ
-

Sual: Keyfiyyət üzrə rəhbərlik necə xarakter daşıyan sənəddir? (Çəki: 1)

- ☒ məcburi
 - ☐ könüllü
 - ☐ heç bir xarakter daşımır
 - ☐ spesifik
 - ☐ istənilən
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədində keyfiyyət sahəsində siyasət haqqında bəyanət verilmiş və sınaqların yüksək keyfiyyətinə nail olmaq üçün əsas vasitələr hansılardır? 1. laboratoriyanın optimal strukturu 2. səriştəli personalın olması 3. tanınmış sınaq metodlarının və vasitələrinin tətbiqi 4. uyğunsuzluqların vaxtında aradan qaldırılması (Çəki: 1)

- ☒ hamısı
- ☐ 1,2,3
- ☐ 1,3
- ☐ 4,5
- ☐ 1,2,4

Sual: Terminlər və təyinlər bölməsində hansı anlayışların açıqlamaları verilir? (Çəki: 1)

- ☒ nümunəvi maddələr, işçi təlimatı
 - ☐ işçi təlimatı, laboratoriya işçisi
 - ☐ nümunəvi maddələr, laboratoriya işçisi
 - ☐ texniki işçi, texniki rəhbər
 - ☐ texniki rəhbər, laboratoriya işçisi
-

Sual: Xidmətin keyfiyyətinin təmin edilməsinə görə tam məsuliyyəti kim öz üzərinə götürür? (Çəki: 1)

- ☒ laboratoriya rəhbəri
 - ☐ laboratoriya işçisi
 - ☐ texniki rəhbər
 - ☐ texniki işçi
 - ☐ laboratoriya işçisi, laboratoriya rəhbəri
-

Sual: Müştərilərdən daxil olan şikayətlərin baxılması hansı bölməyə aiddir? (Çəki: 1)

- ☒ şikayətlərin baxılması
 - ☐ Korrektəedici tədbirlər
 - ☐ Sənədlərlə rəftar qaydaları
 - ☐ Müştərilərlə davranış
 - ☐ Personal
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədinin işlənilib hazırlanması üzrə tövsiyələr hansı beynəlxalq standartda şərh olunur? (Çəki: 1)

- ☒ ISO 10013
 - ☐ ISO 22000
 - ☐ ISO 9000
 - ☐ HACCP
 - ☐ ISO 17025
-

Sual: 2-ci səviyyənin ilkin materiallardan hansı variantdadır? (Çəki: 1)

- ☒ təhlükəsizlik, ekoloji, əməyim mühafizəsi, maliyyə-iqtisadi fəaliyyətlə bağlı qanunbericilik aktları
 - ☐ ölçmələrin və sınaqların metodikaları
 - ☐ sertifikatlaşdırmaya sifariş sənədləri
 - ☐ formulyarlar
 - ☐ daxili auditlərin proqramları və metodikaları
-

Sual: keyfiyyət sistemi sənədlərini 2-ci səviyyədə işçi təlimatlarını bəzən necə adlandırırlar? (Çəki: 1)

- ☒ Xarici sənədlər
 - ☐ Daxili sənədlər
 - ☐ Daxili auditlər
 - ☐ Xarici auditlər
 - ☐ Daxili və xarici auditlər
-

Sual: Keyfiyyət üzrə rəhbərlik necə xarakter daşıyan sənəddir? (Çəki: 1)

- ☒ məcburi
 - ☐ könüllü
 - ☐ heç bir xarakter daşımır
 - ☐ spesifik
 - ☐ istənilən
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədi hansı təşkilatlar üçün vacib sənəd hesab olunur? (Çəki: 1)

- ☒ sertifikatlaşdırma və sınaq aparan təşkilatlar
 - ☐ standartlaşdırma təşkilatları
 - ☐ bütün təşkilatlar
 - ☐ sertifikatlaşdırma və standartlaşdırma təşkilatları
 - ☐ sertifikatlaşdırma və sınaq aparan təşkilatlar
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədi aşağıdakıların hansında öz əksini tapır? 1 sertifikatlaşdırma sahəsində təklif olunan xidmətlərin şərh 2 orqanın və laboratoriyanın inzibati və təşkilati strukturu 3 keyfiyyət sahəsində siyasət 4 keyfiyyət sistemi elementlərinin müddəalarının realizə edilmə mexanizminin şərh 5 akkreditləşdirmə tələblərinin yerinə yetirilməsi (Çəki: 1)

- ☒ hamısında
- ☐ 1,2,3
- ☐ 2,3,4
- ☐ 1,3,5
- ☐ 2,4,5

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədinin strukturuna və formatına qoyulan tələblər? (Çəki: 1)

- ☒ tələblər mövcud deyil, lakin təşkilatın məqsədini, imkanlarını dəqiq və tam əks etdirməlidir.
- ☐ akkreditləşdirmə tələblərinin yerinə yetirilməlidir
- ☐ keyfiyyət sistemi elementlərinin müddəalarının realizə edilmə mexanizmi şərh edilməlidir
- ☐ keyfiyyət sahəsində siyasəti
- ☐ sertifikatlaşdırma sahəsində təklif olunan xidmətləri şərh olunmalıdır

Sual: Əgər sertifikatlaşdırma üzrə orqan və sınaq laboratoriyası vahid sertifikatlaşdırma mərkəzində olarsa onda hansı sənəd onlar üçün ümumi sənəd kimi hazırlanır? (Çəki: 1)

- ☒ Keyfiyyət üzrə rəhbərlik
- ☐ Sertifikat üzrə rəhbərlik
- ☐ Standartlaşdırma üzrə rəhbərlik
- ☐ Sertifikat və standartlaşdırma üzrə rəhbərlik
- ☐ Keyfiyyət və kəmiyyət üzrə rəhbərlik

Bölmə: 1702

Ad	1702
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Sınaqdan keçmiş nümunələrin saxlanması nədən asılıdır? (Çəki: 1)

- ☒ Sertifikatın təsir müddətindən asılıdır.
 - ☐ Sertifikatın tətbiq sahəsindən asılıdır.
 - ☐ Sertifikatın tətbiq dairəsindən asılıdır.
 - ☐ Sertifikatın təsir sahəsindən asılıdır.
 - ☐ Sertifikatlaşma üzrə orqandan asılıdır.
-

Sual: Sertifikatlaşdırma üzrə orqanda plandan kənar yoxlamalar nə zaman aparılır? (Çəki: 1)

- ☒ Məhsulun keyfiyyəti üzrə şikayət daxil olduqda
 - ☐ Müfəttiş nəzarəti düzgün yerinə yetirilməyəndə
 - ☐ Məhsul düzgün yoxlanılmadıqda
 - ☐ Məhsul haqqında məlumat sənədlərdə düzgün qeyd edilmədikdə
 - ☐ Xüsusi təhlükəli məhsulların yoxlanması zamanı nöqsanlar yarandıqda
-

Sual: Hansı orqan uyğunluq nişanının tətbiqinə icazə verən lisenziyanın təsirini dayandıra və ya ləğv edə bilər? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☐ Sertifikatlaşdırma üzrə milli orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi şura
 - ☐ Azərbaycan standart
-

Sual: Sertifikatlaşdırmada müşahidələrin hansı formaları var? (Çəki: 1)

- ☒ Uyğunsuzluq və xəbərdarlıq
 - ☐ Uyğunsuzluq və uyğunluq
 - ☐ Xəbərdarlıq və az əhəmiyyətlik
 - ☐ Xəbərdarlıq və uyğunluq
 - ☐ Xəbərdarlıq və əhəmiyyətlik
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədi hansı təşkilatlar üçün vacib sənəd hesab olunur? (Çəki: 1)

- ☒ sertifikatlaşdırma və sınaq aparən təşkilatlar

- ☐ standartlaşdırma təşkilatları
 - ☐ bütün təşkilatlar
 - ☐ sertifikatlaşdırma və standartlaşdırma təşkilatları
 - ☐ sertifikatlaşdırma və sınaq aparən təşkilatlar
-

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədinin bölməsinə aid deyil? (Çəki: 1)

- ☒ Müştərilərlə davranış
 - ☐ Korrektəedici tədbirlər
 - ☐ Sənədlərlə rəftar qaydaları
 - ☐ şikayətlərin baxılması
 - ☐ Personal
-

Bölmə: 1703

Ad	1703
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Serifikatı qüvvədə saxlayan nömrə hansıdır? (Çəki: 1)

- ☒ Əsas və qeydiyyat nömrəsi
 - ☐ Sıra və qeydiyyat nömrəsi
 - ☐ Qeydiyyat nömrəsi
 - ☐ Əsas və sertifikat nömrəsi
 - ☐ Numerial akt nömrəsi
-

Sual: Keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması hansı hansı sertifikatlaşdırma mərhələsidir? (Çəki: 1)

- ☒ İstehsalatın qiymətləndirilməsi

- ☐ Sertifikatlaşdırılmaya sifarişin verilməsi
- ☐ Uyğunluq sertifikatının verilməsi
- ☐ Nümunələrin seçilməsi
- ☐ Uyğunluq nişanının tətbiqi

Bölmə: 1803

Ad	1803
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Həyatı təhlükəli malların vurduğu zərər haqqında istehlakçıların hansı hüququ var? (Çəki: 1)

- ☒ vurulan zərərin ödənilməsinə tələb etmək
- ☐ həmin malın satışı qadağan edilir
- ☐ istehlakçı qiymət fərqini ödəmir
- ☐ Ekspert tərəfindən obyektiv ehtimalları təyin etməyə
- ☐ Normativ sənədə uyğunluğunu təsdiqlətməlidirlər.

Sual: Zəmanətli istehlak səviyyəsi hansı formada təmin edilir? (Çəki: 1)

- ☒ vətəndaşlara kompensasiya ödənişləri, müavinət və güzəştlər verməklə
- ☐ həmin malın satışı qadağan edilir
- ☐ keyfiyyətli mala dəyişmək, malın qiymətini aşağı salmaq
- ☐ Xidmətlərin uyğunluğunun qiymətləndirilməsi
- ☐ Personalın uyğunluğunun qiymətləndirilməsi

Sual: Malda qüsurlar aşkar edilərsə istehlakçının hüququ? (Çəki: 1)

- ☒ keyfiyyətli mala dəyişmək, malın qiymətini aşağı salmaq

- ☐ həmin malın satışı qadağan edilir
 - ☐ vurulan zərərin ödənilməsini tələb etmək
 - ☐ malların miqdarı, çeşidi və keyfiyyəti haqqında doğru məlumatı əldə etməyə
 - ☐ istehlakçılarının hüquqlarının mühafizəsi qanununda
-

Sual: Geri qaytarılan malın dəyişdirmə tələbi neçə müddətə ödənilməlidir? (Çəki: 1)

- ☒ 2 ay müddətində
 - ☐ 5 ay müddətində
 - ☐ 4 ay müddətində
 - ☐ 1 ay müddətində
 - ☐ 6 ay müddətində
-

Sual: Malın qüsurunun aradan qaldırılması neçə müddətə həyata keçirilməlidir? (Çəki: 1)

- ☒ 14 gün ərzində
 - ☐ 10 gün ərzində
 - ☐ 11 gün ərzində
 - ☐ 15 gün ərzində
 - ☐ 12 gün ərzində
-

BÖLMƏ: 1901

Ad	1901
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Keyfiyyət üzrə rəhbərlik sənədi ilə asan işləmək üçün hansı bölmədən istifadə olunur? (Çəki: 1)

- ☒ terminlər və təyinlər

- ☐ elə bölmə yoxdu
 - ☐ personal
 - ☐ təyinlər
 - ☐ sənədlərlə rəftar
-

Sual: İstehsalatın qiymətləndirilməsi prosesi necə aparılır? (Çəki: 1)

- ☒ Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili, istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
 - ☐ Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
 - ☐ Seçilmiş akkreditləşdirmə sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili, istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
 - ☐ Seçilmiş standartlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili, istehsalatın sertifikatlaşdırılması yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
 - ☐ Seçilmiş sertifikatlaşdırma sxemindən asılı olaraq istehsalatın vəziyyətinin təhlili, istehsalatın akkreditləşdirilləşdirilməsi yaxud keyfiyyətin idarə edilmə sisteminin sertifikatlaşdırılması aparılır.
-

Sual: Uyğunluq nişanının məhsulda, qablaşdırmada və sənədlərdə yerini kim müəyyən edir? (Çəki: 1)

- ☒ Müəssisə özü
 - ☐ Sifarişçi təşkilat
 - ☐ Standartlaşdırma idarəsi
 - ☐ Dövlət idarəetmə orqanı
 - ☐ Sertifikatlaşdırma üzrə orqan
-

Sual: Azərbaycan Respublikası ərazisində istehlakçıların hansı hüquqları var? (Çəki: 1)

- ☒ [yeni cavab] istehlak etdikləri malların lazımı keyfiyyətdə olmasına
 - ☐ Normativ sənədə uyğunluğunu təsdiqlətməlidirlər.
 - ☐ Qeyri-müəyyənlik
 - ☐ Texniki səriştəlilik
 - ☐ Sınaq metodların standartı
-

Sual: Malların təhlükəsizliyi hansı qanunda tənzimlənir? (Çəki: 1)

- ☒ istehlakçılarının hüquqlarının mühafizəsi qanununda
 - ☐ Tipli texnoloji proseslərin standartları
 - ☐ Çeşidlərin standartları
 - ☐ Qəbul qaydaları
 - ☐ İstismar üzrə göstərişlər
-

Sual: İstehlakçıların hüququ nəyi tələb etməyə çağırır? (Çəki: 1)

- ☒ malların miqdarı, çeşidi və keyfiyyəti haqqında doğru məlumatı əldə etməyə
 - ☐ vurulan zərərin ödənilməsinə tələb etmək
 - ☐ malın pasportunda və markada
 - ☐ həmin malın satışı qadağan edilir
 - ☐ malın pasportunda və markası
-

BÖLMƏ: 1903

Ad	1903
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İstehlakçının tələbinə nə vaxt baxılır? (Çəki: 1)

- ☒ qəbz, mal və kassa çeki, tex.pasport təqdim edildikdə
 - ☐ istehlakçıya dəyən zərər tam ödənilməlidir
 - ☐ fiziki təsirə məruz qalan zaman
 - ☐ damğa, plomb vurulmamış, dövlət reyestrinə daxil edildikdə
 - ☐ dövlət reyestrinə daxil edilməmiş
-

Sual: Geri qaytarılan mal necə ödənilməlidir? (Çəki: 1)

- ☒ ödənilməməlidir
 - ☐ 10 faiz ödənilməlidir
 - ☐ 14 gün ərzində
 - ☐ həmin malın satışı qadağan edilir
 - ☐ 50 fiz ödənilməli
-

Sual: Məişət qaz sayğacları neçə ildən bir dövlət yoxlanmasından keçməlidir? (Çəki: 1)

- ☒ 5 ildən
 - ☐ 1 ildən
 - ☐ 6 ildən
 - ☐ 2 ildən
 - ☐ 7 ildən
-

Sual: Müfəttiş nəzarətinin nəticələri tərtib olunan akt hansı orqanda saxlanılır? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☐ Sertifikatlaşdırma üzrə milli orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi şura
 - ☐ Azərdövlətstandart
-

Sual: Sifarişçi təşkilatın və onun keyfiyyət xidmətlərinin struktur sxemləri hansı sənədlərə daxildir? (Çəki: 1)

- ☒ ilkin sənədlər komplektinə
 - ☐ Sənədlər komplektinə
 - ☐ Standartlaşdırma üzrə sənədlərə
 - ☐ Sifarişçiyə verilən aktlardan
 - ☐ Sınaq laboratoriyalarında nəticələrin aktından
-

Bölmə: 1001

Ad

1001

Suallardan

4

Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Daim dəyişən sertifikatlaşdırma mərhələləri nədən asılı olaraq dəyişir? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma növündən və obyektindən asılı olmayaraq
- ☐ Sertifikatlaşdırma növündən asılı olaraq
- ☐ Sertifikatlaşdırma subyektindən və obyektindən asılı olaraq
- ☐ Sertifikatlaşdırma növündən asılı olmayaraq
- ☐ Sertifikatlaşdırma növündən asılı olmayaraq

Sual: Sifarişçinin keyfiyyət sisteminin daxili yoxlamalarını müəyyən edən müəssisə standartlarını tələb etmək hüququna malik orqan hansıdır? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə orqan
- ☐ Sertifikatlaşdırma üzrə təşkilat
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- ☐ Sertifikatlaşdırma üzrə şura
- ☐ Azərbaycan standart

Sual: Təhlükəsizliyi onun bütün xidməti ərzində saxlanılmalı olan tələblər hansılardır? (Çəki: 1)

- ☒ Qablaşdırmasına,daşınmasına,saxlanılmasına,təyinatına görə istifadəsinə, texniki qulluqlarına,təmirinə və utiləşdirməsinə
- ☐ Qablaşdırmasına,daşınmasına,saxlanılmasına
- ☐ Qablaşdırmasına,daşınmasına,saxlanılmasına, texniki qulluqlarına,təmirinə və utiləşdirməsinə
- ☐ Qablaşdırmasına,daşınmasına,saxlanılmasına,təyinatına görə istifadəsinə, texniki qulluqlarına,təmirinə
- ☐ Qablaşdırmasına,daşınmasına,saxlanılmasına,təyinatına görə istifadəsinə və texniki təyinatına

Sual: Hansı orqan müəssisə standartlaşdırılmasını tələb etmək hüququna malikdir? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə orqan
- ☐ Sertifikatlaşdırma üzrə təşkilat
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- ☐ Sertifikatlaşdırma üzrə şura
- ☐ Azərdövlətstandart

Bölmə: 1802

Ad	1802
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Hansı orqan attestasiyanı təşkil edir? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə orqan
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
- ☐ Azərdövlətstandart
- ☐ Sertifikatlaşdırma üzrə mərkəzi şura
- ☐ Sertifikatlaşdırma üzrə milli orqan

Sual: Bu standartlardan hansı parametrik və ya ölçü sıralarını müəyyənləşdirir? (Çəki: 1)

- ☒ Parametrlərin standartı
- ☐ Parametrik standart
- ☐ Müəssə standartı
- ☐ Sahə standartı
- ☐ Personalın standartı

Sual: Uyğunluq sertifikatının təsir müddəti nəqədərdir? (Çəki: 1)

- ☒ 3 il
 - ☐ 6 ay
 - ☐ 1 il
 - ☐ 15 gün
 - ☐ 3 ay
-

Sual: Serifikatlaşdırma latın sözü olub hansı mənanı daşıyır? (Çəki: 1)

- ☒ düzgün edilmişdir
 - ☐ düzgün qoyulmuşdur
 - ☐ düzgün seçilmişdir
 - ☐ düzgün qeyd edilmişdir
 - ☐ düzgün hala salınmışdır
-

Sual: Sertifikatlaşdırma neçə qrupa bölünür? (Çəki: 1)

- ☒ 2
 - ☐ 4
 - ☐ 3
 - ☐ 5
 - ☐ 7
-

Sual: Sertifikatlaşdırma üzrə appelyasiyalara baxılması hansı orqanın funksiyalarıdır? (Çəki: 1)

- ☒ Sertifikatlaşdırma üzrə milli orqan
 - ☐ Sertifikatlaşdırma üzrə mərkəzi orqan
 - ☐ Sertifikatlaşdırma üzrə orqan
 - ☐ Azərbaycanstandart
 - ☐ Sertifikatlaşdırma üzrə şura
-

